

0119_Az_Qiyabi_Yekun imtahan testinin sualları

Fənn : 0119 Xarici dövlətlərin aqrar siyasəti və inkişaf təcrübəsi

1 Aqrar münasibət məhvumu nədir?

- ☐ Suvarma sistemlərinin yaradılması
- ☒ Torpaqla bağlı münasibətlər
- ☐ Torpağın rekultivasiyası
- ☐ Torpağın şoranlaşması
- ☐ Torpağın külək, su eroziyası

2 Sosialist təsərrüfat sistemi nədir?

- ☐ Fərdi təsərrüfatlar
- ☒ Dövlət mülkiyyətinə əsaslanan təsərrüfat formaları
- ☐ Xüsusi mülkiyyətə hakim olduğu cəmiyyət
- ☐ Torpağın formalaşması
- ☐ Kəndli (fermer) təsərrüfatları

3 Kapitalist təsərrüfat sisteminin mahiyyəti nədir?

- ☐ Yeni təsərrüfatçılıq formaları
- ☒ Xüsusi mülkiyyətin hakim olduğu iqtisadi quruluşlar
- ☐ Dövlət mülkiyyətinin üstün inkişafı
- ☐ Torpaq münasibətləri
- ☐ İstehsalın təşkili formaları

4 Aqrar böhran məhvumu nədir?

- ☐ Maddi maraqdır
- ☒ Aqrar sahədə baş verən tənəzzüldür
- ☐ Aqrar bölmənin ekstensiv inkişafıdır
- ☐ Aqrar sahənin resurs təminatıdır
- ☐ İstehsalın intensiv inkişafıdır

5 Ərzaq təhlükəsizliyi nədir?

- ☐ Qiymət mexanizminin təkmilləşdirilməsidir
- ☒ Ölkə əhalisinin etibarlı şəkildə təmin olunmasıdır
- ☐ Ərzaq qıtlığının yaranmasıdır
- ☐ Əhalinin qida məhsullarına tələbatın ödənilməsidir
- ☐ Maya dəyərinin yüksəlməsidir

6 İnkişaf etmiş ölkələrə hansı dövlətlər daxildir?

- ☐ İngiltərə
- ☒ Onların hamısı
- ☐ ABŞ, Yaponiya
- ☐ Kanada, Fransa

- ☐ Almaniya

7 Aqrar sahəyə dövlət himayəsi nədir?

- ☐ Aqrar sahəyə yüksək faizli vergi tətbiqi
☒ Aqrar sahədə tətbiq olunan güzəştlər
☐ Aparılan islahatlar
☐ İnkişafın proqnozlaşdırılması
☐ Stimullaşdırıcı metodların tətbiqi

8 Rəqabət məhvumu nədir?

- ☐ İstehsalda canlanma
☒ Fermerlərin rəqabətə davam gətirməyərək öz fəaliyyətlərini dayandırılması
☐ Təsərrüfatçılığın iqtisadi mexanizmi
☐ İnflyasiyanın güclənməsi
☐ Regionların sosial inkişafı

9 Təbii şərait nədir?

- ☐ İstehsalın təşkili forması
☒ Ərazinin əlverişli təbii-iqlim, torpaq şəraitinə malik olması
☐ Regionun torpaq kadastı
☐ Torpaqların eroziyası
☐ Əlverişsiz istehsal şəraiti

10 İxrac əməliyyatı nədir?

- ☐ İstehsalın intensiv inkişafı
☒ Müqavilə əsasında məhsulların xarici ölkələrə göndərilməsi
☐ Gömrük işinin təşkili
☐ Rüşumların tətbiq olunması
☐ Təminatlı daxili bazar

11 İdxal əməliyyatı anlayışı nədir?

- ☐ İqtisadi münasibətlər
☒ Müqavilə əsasında xaricdən gətirilən məhsul
☐ Xaricdən gətirilən məhsulun məhdudlaşdırılması
☐ İnvestisiyaların səhələrə yönəldilməsi
☐ Yeni metodların tətbiqi

12 Xarici ticarət nəzəriyyəsi nədir?

- ☐ Dünya ərzaq problemi
☒ Ümumi iqtisadi inkişaf dinamikası
☐ İstehsalın quruluşunda dəyişikliklər
☐ İstehsal amilləri
☐ Texnoloji struktur

13 Aqrar sahədə struktur dəyişiklikləri nədir?

- ☐ İnflyasiyanın güclənməsidir
- ☒ Kənd təsərrüfatı məhsullarına tələbatın artması ilə baş verən prosesdir
- ☐ İstehsalın təşkili formasıdır
- ☐ Bazar iqtisadiyyatına keçiddir
- ☐ Böhranlı vəziyyətin yaranmasıdır

14 Aqrar sahədə istehsal şəraiti nədir?

- ☐ Maddi maraq prinsipidir
- ☒ Təbii-iqlim toraq şəraiti nəzərə alınmaqla istehsalın təşkilidir
- ☐ Torpağın eroziyasıdır
- ☐ İstehsalın əlaqələndirilməsidir
- ☐ Əmək məhsuldarlığının yüksəlməsidir

15 Kapitalist dünyasında ərazicə ən iri dövlət hansıdır?

- ☐ Polşa
- ☒ Kanada
- ☐ Fransa
- ☐ Almaniya
- ☐ Yeni Zelandiya

16 Dünyada ən çox taxıl istehsal və ixrac edən ölkələr:

- ☐ İran İslam Respublikası
- ☒ Kanada, ABŞ
- ☐ Rusiya Federasiyası
- ☐ Qazaxıstan, Qırğızıstan
- ☐ Azərbaycan

17 Dünyada ən çox çay istehsal edən ölkə hansıdır?

- ☐ Avstraliya
- ☒ Hindistan
- ☐ Çin Xalq Respublikası
- ☐ Yaponiya
- ☐ Misir Ərəb Respublikası

18 Bunlardan hansı ərzaq təhlükəsizliyidir?

- ☐ Qiymət mexanizminin tənzimlənməsi
- ☒ Ölkə əhalisinin etibarlı şəkildə təmin olunması
- ☐ Ərzaq qıtlığının yaranması
- ☐ Qida məhsullarına tələbatın ödənilməsidir
- ☐ Maya dəyərini yüksəldilməsi

19 Aqrar münasibətlər dedikdə nə başa düşülür?

- ☐ Bunların hec biri
- ☒ Torpaqla bağlı münasibətlər
- ☐ Torpağın rekultivasiyası

- ☐ Torpağın şoranlaşması
- ☐ Torpağın külək eroziyası

20 Dövlət himayəsi aqrar sahədə nədir?

- ☐ Bunların hamısı
- ☒ Aqrar sahədə tətbiq olunan güzəştlər
- ☐ Aparılan islahatlar
- ☐ Aqrar sahəyə yüksək faizli vergi tətbiqi
- ☐ Bunların hec biri

21 Ən çox kofe istehsal və ixrac edən ölkələr:

- ☐ Yaponiya
- ☒ Braziliya, Həbəşistan
- ☐ Cənubi Afrika Respublikası
- ☐ Çin Xalq Respublikası
- ☐ Monqolustan Xalq Respublikası

22 Ən çox tütün məhsulları istehsal və ixrac edən ölkələr:

- ☐ Türkiyə
- ☒ ABŞ
- ☐ Kuba
- ☐ Hindistan
- ☐ Rusiya Federasiyası

23 Taxıl istehsalı üzrə ixtisaslaşmış ölkələr hansıdır?

- ☐ Misir Ərəb Respublikası
- ☒ ABŞ, Kanada
- ☐ Argentina
- ☐ İngiltərə
- ☐ İtaliya

24 Dünyanın sənayecə inkişaf etmiş ölkələri hansıdır?

- ☐ İran İslam Respublikası
- ☒ ABŞ, Almaniya, İngiltərə
- ☐ Kanada, Braziliya
- ☐ Orta Asiya Respublikaları
- ☐ İndoneziya, Seylon

25 Taxılçılıqda yüksək məhsuldarlığa lider ölkə hansıdır?

- ☐ Əlcəzair
- ☒ Kanada, ABŞ
- ☐ Braziliya, Uruqvay
- ☐ Çin Xalq Respublikası
- ☐ Monqolustan

26 Yaponiyada kənd təsərrüfatının hansı sahəsi yüksək inkişaf edib?

- ☐ Yemçilik
- ☒ Çəltikçilik
- ☐ Tərəvəzçilik
- ☐ Meyvəçilik
- ☐ Çayçılıq

27 Yaponiyanın aqrar bölməsində birinci islahat nə vaxt aparılıb?

- ☐ 2007-ci ildə
- ☒ 1946-1949-cu illərdə
- ☐ 1970-1975-ci illərdə
- ☐ 1980-1985-ci illərdə
- ☐ 2000-ci ildə

28 Yaponiyanın bazar iqtisadiyyatına keçməsi hansı illəri əhatə edir?

- ☐ 2001-2005-ci illəri
- ☒ 1960-1965-ci illəri
- ☐ 1816-1850-ci illəri
- ☐ 1915-1920-ci illəri
- ☐ 1930-1940-ci illəri

29 Dünyada ən çox ipək istehsal olunan ölkələr hansıdır?

- ☐ İran İslam Respublikası
- ☒ Yaponiya, Çin Xalq Respublikası
- ☐ Cənubi və Şimali Koreya
- ☐ Özbəkistan, Azərbaycan
- ☐ Qazaxıstan, Türkmənistan

30 Dünya balıq ovuna görə lider ölkələr hansıdır?

- ☐ Mərakeş, Monqolustan
- ☒ Yaponiya, Portuqaliya
- ☐ Hindistan
- ☐ Pakistan, Əfqanıstan
- ☐ Banqladeş, Əlcəzair

31 Yaponiyada aparılan aqrar islahatın məqsədi nədir?

- ☐ Böhranlı vəziyyət yaratmaq
- ☒ Ölkəni bazar iqtisadiyyatı yoluna keçirmək
- ☐ Ölkəni tənəzzülə düşər etmək
- ☐ İqtisadiyyatı sabitləşdirmək
- ☐ İnvestisiyanı gücləndirmək

32 Bitki yağı istehsalına görə lider ölkələr hansılardır?

- ☐ Fransa

- ☒ Bunların hamısı
- ☐ Yaponiya
- ☐ Almaniya
- ☐ İngiltərə

33 Dünyada ən çox mineral gübrədən istifadə edən ölkələr:

- ☐ Hindistan, Banqladeş
- ☒ Yaponiya, ABŞ
- ☐ İspaniya, Şimali Koreya
- ☐ Bolqarıstan, Macarıstan
- ☐ Ukrayna, Gürcüstan

34 Kiçik fermer təsərrüfatların ləğv etmək siyasəti yeridən ölkələr hansıdır?

- ☐ Avstriya, Rumıniya
- ☒ ABŞ, Yaponiya, Fransa
- ☐ Çin Xalq Respublikası, İran İslam Respublikası
- ☐ Azərbaycan, Gürcüstan
- ☐ Orta Asiya respublikaları

35 Dünyada əhəlinin az məskunlaşdığı ölkələr hansıdır?

- ☐ Əfqanıstan
- ☒ Bunların hamısı
- ☐ Avstraliya
- ☐ Monqolustan
- ☐ Əlcəzair

36 Dünyada ən çox qoyun əti istehsal edən ölkələr hansıdır?

- ☐ Yaponiya
- ☒ Avstraliya, Yeni Zelandiya
- ☐ Almaniya, İtaliya
- ☐ Özbəkistan, Belarusiya
- ☐ Çin Xalq Respublikası

37 Yun istehsalı üzrə lider ölkələr hansıdır?

- ☐ İngiltərə, Fransa
- ☒ Avstraliya, Yeni Zelandiya
- ☐ Argentina, Çili
- ☐ Kuba, Hindistan
- ☐ Almaniya, Polşa

38 Rəqabət nədir?

- ☐ İstehlakda canlanma
- ☒ Kəndli (fermelərin) rəqabətə davam gətirməyib öz fəaliyyətinin dayandırması
- ☐ İnflyasiyanın güclənməsi
- ☐ Regionların sosial inkişafı

- ☐ Bunların heç biri

39 Bu dövlətlərdən hansı inkişaf etmiş ölkələrə aiddir?

- ☐ İngiltərə
☒ Bunların hamısı
☐ Kanada, Fransa
☐ ABŞ, Yaponiya
☐ Almaniya

40 İxrac nədir?

- ☐ Bunlardan heç biri
☒ Müqayisə əsasında məhsulların xarici ölkələrə göndərilməsi
☐ Gömrük işinin təşkili
☐ Rüsumların tətbiq olunması
☐ Təminatlı daxili bazar

41 Dünyada ən çox heyvandarlıq məhsulları istehsal edən ölkələr:

- ☐ Yeni Zelandiya
☒ Bunların hamısı
☐ ABŞ
☐ Argentina
☐ Avstraliya

42 Dünyada ən çox süd və süd məhsulları istehsal və ixrac edən ölkələr:

- ☐ Yeni Zelandiya
☒ Bunların hamısı
☐ Avstraliya
☐ ABŞ
☐ Fransa

43 Yeni Zelandiyada kənd təsərrüfatı ixtisaslaşma istiqaməti:

- ☐ Yemçilik
☒ Südlük-ətlik istiqamətli maldarlıq
☐ Quşçuluq
☐ Arıçılıq
☐ Taxılçılıq

44 Dünyada bal istehsalı və ixracı üzrə lider ölkə hansıdır?

- ☐ Kosta-Rika
☒ Yeni Zelandiya
☐ İngiltərə
☐ Fransa
☐ Somali

45 Dünyada ən çox pambıq istehsal edən ölkələr:

- ☐ Somali
- ☒ Bunların hamısı
- ☐ ABŞ
- ☐ Özbəkistan
- ☐ Misir Ərəb Respublikası

46 İngiltərədə aqrar sahənin inkişafının birinci mərhələsi hansı illəri əhatə edir?

- ☐ 2005-2007-ci illəri
- ☒ 1910-1930-cu illəri
- ☐ 1815-1850-ci illəri
- ☐ 1850-1900-cu illəri
- ☐ 1900-1910-cu illəri

47 İngiltərədə kənd təsərrüfatının inkişafının ikinci mərhələsi hansı illəri əhatə edir?

- ☐ 1946-1950-ci illəri
- ☒ 1930-1940-cı illəri
- ☐ 1941-1942-ci illəri
- ☐ 1943-1944-cü illəri
- ☐ 1945-1946-cı illəri

48 İngiltərənin ümumi milli gəlirində kənd təsərrüfatının xüsusi çəkisi:

- ☐ 30 %-ə qədər
- ☒ 4 %-ə qədər
- ☐ 10 %-ə qədər
- ☐ 15 %-ə qədər
- ☐ 20 %-ə qədər

49 İngiltərədə aqrar böhranlar hansı dövrü əhatə edir?

- ☐ XX əsrin axırını
- ☒ XIX əsrin əvvəli XX əsrin əvvəlini
- ☐ XVII əsrin axırını
- ☐ XVIII əsrin ortalarını
- ☐ XVIII əsrin birinci yarısını

50 İngiltərədə kənd təsərrüfatının ixtisaslaşması istiqaməti:

- ☐ Taxılçılıq, yemçilik
- ☒ Südlük-ətlik istiqamətli maldarlıq
- ☐ Qoyunçuluq
- ☐ Donuzçuluq
- ☐ Quşçuluq

51 İngiltərədə kənd təsərrüfatının inkişafında üçüncü mərhələnin xarakterik cəhətləri:

- ☐ Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması
- ☒ Bunların hamısı
- ☐ Maldarlığın dağ regionlarında yerləşdirilməsi

- ☐ Otların yaxşılaşdırılması
- ☐ Torpaqların keyfiyyətə yaxşılaşdırılması

52 İngiltərədə heyvandarlığın ümumi məhsulda xüsusi çəkisi:

- ☐ 90%-ə qədər
- ☒ 70%-dən çox
- ☐ 50%-ə qədər
- ☐ 40,5-45,6%-ə qədər
- ☐ 30%-ə qədər

53 Fransada kənd təsərrüfatının ixtisaslaşma istiqaməti:

- ☐ Üzümcülük
- ☒ Mədarlıq-taxılçılıq
- ☐ Qoyunçuluq
- ☐ Donuzçuluq
- ☐ Yemçilik

54 Fransada kənd təsərrüfatının ümumi gəlirdə tutduğu xüsusi çəki:

- ☐ 20%-ə qədər
- ☒ 10%-ə qədər
- ☐ 5,1-6%-ə qədər
- ☐ 7%-ə qədər
- ☐ 15%-ə qədər

55 Fransada aparılan birinci islahat dövrü əhatə edir?

- ☐ XX əsrin axırı
- ☒ XVIII əsrin axırı
- ☐ XVII əsrin əvvəli
- ☐ XVIII əsrin əvvəli
- ☐ XX əsrin ortalarını

56 Fransada istehsalın təşkilində üstünlük təşkil edən formalar:

- ☐ Kiçik müəssisələr
- ☒ İstehsalın təşkilinin icarə forması
- ☐ Kollektiv təsərrüfat forması
- ☐ İstehsal kooperativləri
- ☐ Dövlət mülkiyyəti forması

57 İdxal əməliyyatı nədir?

- ☐ Bunların hec biri
- ☒ Müqavilə əsasında xaricdən gətirilən məhsul
- ☐ Yeni metodların tətbiqi
- ☐ İqtisadi münasibətlər
- ☐ Bunların hamısı

58 Ən çox taxıl istehsal və ixrac edən ölkələr

- ☐ Bunların hamısı
- ☒ Kanada, ABŞ
- ☐ Rusiya Federasiyası
- ☐ Qazaxıstan
- ☐ Azərbaycan

59 Ən çox çay istehsal edən ölkə

- ☐ Bunaların heç biri
- ☒ Hindistan
- ☐ Çin
- ☐ Yaponiya
- ☐ Misir

60 Kapitalist dünyasında ən iri dövlət

- ☐ Polşa
- ☒ Kanada
- ☐ Fransa
- ☐ Almaniya
- ☐ Yeni Zenlandiya

61 Almaniya da keçirilən islahatın məqsədi:

- ☐ Şəxsi, yardımçı təsərrüfatların yaradılması
- ☒ İri fermer təsərrüfatlarının inkişafının təmin edilməsi
- ☐ Xırda kəndli təsərrüfatının saxlanılması
- ☐ Kooperativlərin təşkili
- ☐ Dövlət mülkiyyətinə əsaslanan təsərrüfatların yaradılması

62 Ölkə iqtisadiyyatında kənd təsərrüfatının tutduğu xüsusi çəki:

- ☐ 30%-ə qədər
- ☒ 6%-dən çox
- ☐ 3,5-4%-ə qədər
- ☐ 10,5-20%-ə qədər
- ☐ 15%-dən aşağı

63 Almaniya da fermer təsərrüfatlarının optimal həcmi neçə hektar təşkil edir?

- ☐ 7 hektar
- ☒ 20 hektar
- ☐ 50 hektar
- ☐ 3 hektar
- ☐ 100 hektar

64 Almaniya da istehsalın ixtisaslaşma istiqaməti:

- ☐ Tərəvəzçilik

- ☒ Südlük-ətlik istiqamətli maldarlıq
- ☐ Qoyunçuluq
- ☐ Donuzçuluq
- ☐ Taxılçılıq

65 Çin Xalq Respublikasında aparılan islahatın banisi kimdir?

- ☐ Xun Van Sey
- ☒ Den Sia Pin
- ☐ Montsezdun
- ☐ Sun Cun Van
- ☐ Kim Ir Sen

66 Çin Xalq Respublikasında aparılan islahatlar hansı illəri əhatə edir?

- ☐ 1960-1970-ci illəri
- ☒ 1978-1985-ci illəri
- ☐ 1915-1920-ci illəri
- ☐ 1930-1940-ci illəri
- ☐ 1950-1960-cı illəri

67 Çin Xalq Respublikasında xarici investorları cəlb etmək üçün tətbiq etdiyi güzəşt:

- ☐ İdxal mallarına rüsum güzəştləri
- ☒ Vergi güzəştləri (50%)
- ☐ Kredit güzəştləri
- ☐ Təminatlı daxili bazar
- ☐ Güzəştli şərtlərlə məhsul ixracı

68 Çin Xalq Respublikasında becərilən əsas dənli bitki hansıdır?

- ☐ Taxıl
- ☒ Çəltik
- ☐ Qarğıdalı
- ☐ Kuncüt
- ☐ Darı

69 İtaliyada əsas ixrac məhsulları hansıdır?

- ☐ Heyvandarlıq məhsulları
- ☒ Zeytun yağı və şərabçılıq məhsulları
- ☐ Taxılçılıq məhsulları
- ☐ Subtropik meyvə məhsulları
- ☐ Yağlı bitkilər məhsulu

70 İtaliyada ümumi məhsulun tərkibində kənd təsərrüfatının xüsusi çəkisi:

- ☐ 55%-dən yuxarı
- ☒ 15%-ə qədər
- ☐ 3,5-7%-ə qədər
- ☐ 8%-dən yuxarı

- ☐ 50%-ə qədər

71 İtaliyada hansı təsərrüfatçılıq forması üstünlük təşkil edir:

- ☐ Xırda və orta kəndli təsərrüfatları
☒ Kəndli (fermer) təsərrüfatları
☐ Kiçik müəssisələr
☐ Kollektiv müəssisələr
☐ Kənd təsərrüfatı istehsal kooperativləri

72 Hollandiyada kənd təsərrüfatının aparıcı sahəsi hansıdır?

- ☐ Kofe istehsalı
☒ Heyvandarlıq
☐ Taxılçılıq
☐ Çəltikçilik
☐ Üzümcülük şərabçılıq

73 Yunanıstanın əsas ixrac məhsulları hansıdır?

- ☐ Yem bitkilərinin məhsulları
☒ Tütün, zeytun yağı, subtropik məhsullar
☐ Dənli bitki məhsulları
☐ Heyvandarlıq məhsullar
☐ Tərəvəz məhsullar

74 Hollandiyada əsas idxal məhsulları:

- ☐ Kofe, kakao
☒ Bunların hamısı
☐ Ərzaq taxılı
☐ Un, çay
☐ Pambıq

75 Xarici ticarət nəzəriyyəsi nədir?

- ☐ Bunların heç biri
☒ Ümumi iqtisadi inkişaf dinamikası
☐ Dünya ərzaq problemi
☐ Texnoloji struktur
☐ İstehsal amilləri

76 Dünyada aqrar sahənin intensiv inkişafının təməli nə vaxt qoyulub?

- ☐ 2001-ci ildən
☒ 1950-1960-cı illərdə Amerika yoluna üstünlük vermək
☐ Rusiya Federasiyasında aparılan islahatlar
☐ Özbəkistan təcrübəsi hesabına
☐ 1975-ci ildən etibarən

77 Bunlardan hansı aqrar sahədə struktur dəyişikləridir?

- ☐ Bunların heç biri
- ☒ K/t məhsullarına tələbatın artması ilə baş verən proses
- ☐ Bazar iqtisadiyyatına keçiddir
- ☐ Böhranlı vəziyyətin yaranması
- ☐ İnvestisiyanın güclənməsi

78 Yunanistanın əsas idxal məhsulları hansıdır?

- ☐ Zeytun yağı
- ☒ Heyvandarlıq məhsulları
- ☐ Subtropik bitki məhsulları
- ☐ Meyvə-tərəvəz məhsulları
- ☐ Sitrus bitkilərinin məhsulları

79 Yunanıstanda aparılan islahatın məqsədi:

- ☐ İstehsalat investisiya qoymaq
- ☒ Aqrar sahəni bazar iqtisadiyyatı əsasında təşkil etmək
- ☐ Kollektiv təsərrüfat forması yaratmaq
- ☐ Böhranlı vəziyyət yaratmaq
- ☐ İstehsal kooperativləri təşkil etmək

80 İspaniyada aparılan islahatın məqsədi:

- ☐ Taxıl istehsalını azaltmaq
- ☒ Kənd təsərrüfatının intensiv inkişafını təmin etmək
- ☐ Ekstensiv inkişafa yol açmaq
- ☐ Heyvanların baş sayını artırmaq
- ☐ Üzümlüüyün inkişafını məhdudlaşdırmaq

81 İspaniyanın əsas ixrac məhsulları hansıdır?

- ☐ Meyvə məhsulları
- ☒ Bunların hamısı
- ☐ Zeytun yağı
- ☐ Şərab məhsulları
- ☐ Tərəvəz məhsulları

82 İspaniyanın əsas idxal məhsulları hansıdır?

- ☐ Meyvə-tərəvəz məhsulları
- ☒ Dənli bitkilər məhsulu
- ☐ Şərabçılıq məhsulu
- ☐ Pambıq və pambıq məhsulu
- ☐ Tütün və tütün məhsulu

83 Portuqaliyada aparılan islahatın məqsədi:

- ☐ Ekstensiv inkişafa meyillilik
- ☒ Aqrar sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi
- ☐ İstehsalat sərmayənin aşağı salınması

- ☐ Yeni təsərrüfat formalarının tətbiqi
- ☐ Böhranlı vəziyyətin yaradılması

84 Hindistanın kəndlərində yaşayan əhəlinin xüsusi çəkisi:

- ☐ 15-20%-ə qədər
- ☒ 50%-ə qədər
- ☐ 35%-ə qədər
- ☐ 40%-ə qədər
- ☐ 60%-dən çox

85 Hindistanda əkin sahəsinin neçə %-i ərzaq məhsulları altında istifadə olunur?

- ☐ 28-30%-ə qədər
- ☒ 85%-ə qədər
- ☐ 30%-ə qədər
- ☐ 35-40%-ə qədər
- ☐ 50%-ə qədər

86 Hindistanın kənd təsərrüfatında neçə məhsulun toplanması mövsümü mövcuddur?

- ☐ Yalnız qış mövsümü
- ☒ Yay və qış mövsümü
- ☐ Payız mövsümü
- ☐ Yay mövsümü
- ☐ Yalnız yay mövsümü

87 Hindistanın əsas ixrac məhsulları hansıdır?

- ☐ Pambıq
- ☒ Bunların hamısı
- ☐ Çay
- ☐ Tütün
- ☐ Kofe

88 İran İslam Respublikasında aparılan islahatın məqsədi:

- ☐ Fərdi təsərrüfatların fəaliyyətini gücləndirmək
- ☒ İstehsalın ixtisaslaşmasını təmin etmək
- ☐ Ekstensiv inkişafa üstünlük vermək
- ☐ Xırda kəndli təsərrüfatları yaratmaq
- ☐ Dövlət mülkiyyətinə əsaslanan təsərrüfat təşkil etmək

89 Türkiyə iqtisadiyyatında aparıcı sahə hansıdır?

- ☐ Ticarət
- ☒ Kənd təsərrüfatı
- ☐ Tikinti
- ☐ İctimai iaşə
- ☐ Sənaye

90 Türkiyənin əsas ixrac məhsulları:

- ☐ Ət və süd məhsulları
- ☒ Tütün, pambıq
- ☐ Ərzaq taxılı
- ☐ Meyvə məhsulları
- ☐ Tərəvəz məhsulları

91 Latın Amerikası ölkələrinin əsas ixrac məhsulları hansıdır?

- ☐ Ərzaq taxılı
- ☒ Bunların hamısı
- ☐ Pambıq
- ☐ Kofe
- ☐ Banan və kakao

92 İstehsal şəraiti aqrar sahədə nədir?

- ☐ Bunların heç biri
- ☒ Təbii-iqlim torpaq şəraiti nəzərə alınmaqla istehsalın təşkili
- ☐ Torpağın eroziyası
- ☐ İstehsal əlaqəsi
- ☐ Maddi maraq

93 Aqrar böhran nədir?

- ☐ Bunların hamısı
- ☒ Aqrar sahədə baş verən tənəzzül
- ☐ Aqrar bölmənin ekstensiv inkişafı
- ☐ İstehsalın intensiv inkişafı
- ☐ Bunların heç biri

94 Kapitalist təsərrüfat sisteminin mahiyyəti nədir?

- ☐ Yeni təsərrüfatçılıq formaları
- ☒ Xüsusi mülkiyyətin hakim olduğu iqtisadi quruluş
- ☐ Dövlət mülkiyyətinin üstün inkişafı
- ☐ Torpaq münasibətləri
- ☐ İstehsalın təşkili

95 Meksikada torpaq üzərində mülkiyyət formaları:

- ☐ Kiçik müəssisələr
- ☒ Exidatorlar, icarədarlar, torpaq sahibkarı
- ☐ Dövlət mülkiyyətli təsərrüfatlar
- ☐ Fərdi təsərrüfatlar
- ☐ İstehsal kooperativləri

96 Meksikada aparılan islahatın məqsədi:

- ☐ İstehsalın ixtisaslaşmasını təmin etmək

- ☒ Aqrar sahənin sənaye əsaslarına keçirmək
- ☐ İstehsalın təşkili formasını dəyişmək
- ☐ Suvarma sistemini yaratmaq
- ☐ Torpaqların rekultivasiyası

97 Meksikanın əsas ixrac məhsulları:

- ☐ Çay
- ☒ Pambıq, sitrus məhsulları
- ☐ Ərzaq taxılı
- ☐ Dən üçün qarğıdalı
- ☐ Heyvandarlıq məhsulları

98 Argentinada kənd təsərrüfatının əsas sahəsi hansıdır?

- ☐ Şəkər tozu
- ☒ Ərzaq taxılı
- ☐ Tərəvəz məhsulları
- ☐ Meyvə məhsulları
- ☐ Çay

99 Argentinada aqrar islahatın məqsədi:

- ☐ İstehsalı stimullaşdırmaq
- ☒ İxtisaslaşdırmanı dərinləşdirmək, emalı xammal regionlarına yaxın-laşdırmaq
- ☐ Otlaq sahələrini yaxşılaşdırmaq
- ☐ Suvarılan sahələri genişləndirmək
- ☐ Emal müəssisələri təşkil etmək

100 Argentinada xammal və emal müəssisələrin üstünlük təşkil etdiyi region hansıdır?

- ☐ Dağlıq region
- ☒ Buenos-Ayres şəhərinin ətraf regionları və Pampa əyaləti
- ☐ Şimali-Qərb əyaləti
- ☐ Cənubi-Qərb əyaləti
- ☐ Mərkəzi Aran regionu

101 Argentinada kənd təsərrüfatının ümumi istehsalda xüsusi çəkisi:

- ☐ 15%-ə qədərini
- ☒ 50%-dən çox hissəsini
- ☐ 20%-ə qədərini
- ☐ 90%-ə qədərini
- ☐ 10%-dən çox hissəsini

102 Argentinada sənayenin hansı sahəsi üstün inkişaf edib?

- ☐ Qarışıq yem sənayesi
- ☒ Emal sənaye sahələri
- ☐ Maşınqayırma sənayesi
- ☐ Metallurgiya sənayesi

- ☐ Mineral gübrələr istehsalı sənayesi

103 Argentinada heyvandarlığın hansı sahəsi inkişaf etdirilir?

- ☐ Qoyunçuluq
☒ Südlük-ətlik istiqamətli maldarlıq
☐ Quşçuluq
☐ Donuzçuluq
☐ Arçılıq

104 Braziliyada aparılan aqrar islahatın məqsədi:

- ☐ Qiymətlərin təkmilləşdirilməsi
☒ Kənd təsərrüfatının sənaye əsaslarına keçirmək
☐ İstehsalın ekstensiv inkişafını təmin etmək
☐ Yemçiliyin inkişafı
☐ Yeni təsərrüfat formalarının yaradılması

105 Braziliyada kənd təsərrüfatı ilə məşqul olan əhalənin xüsusi çəkisi:

- ☐ 10%-dən çox hissəsi
☒ 40-45%-ə qədər
☐ 50%-dən çox hissəsi
☐ 70%-ə qədər
☐ 20-25%-ə qədər

106 Braziliyanın əsas ixrac məhsulu hansıdır?

- ☐ Tərəvəz məhsulları
☒ Kofe
☐ Pambıq
☐ Kakao
☐ Ərzaq taxılı

107 Sosialist təsərrüfat sistemi nədir?

- ☐ Bunaların hamısı
☒ Dövlət mülkiyyətinə əsaslanan təsərrüfat formaları
☐ Torpağın formalaşması
☐ Kəndli (fermer) təsərrüfatı
☐ Fərdi təsərrüfatlar

108 Kofe ən çox hansı ölkələrdə ixrac və istehsal edilir?

- ☐ Monqolustan
☒ Braziliya
☐ Cənubi Afrika Respublikası
☐ Çin
☐ Yaponiya

109 Bazar iqtisadiyyatına Yaponiya hansı mərhələdə keçib

- ☐ 2003-2004
- ☒ 1960-1965
- ☐ 1816-1850
- ☐ 2001-2005
- ☐ Yaponiya bazar iqtisadiyyatına keçməyib

110 Birinci islahat Yaponiyada nə vaxt aparılıb

- ☐ 2014.0
- ☒ 1946-1949
- ☐ 1970-1975
- ☐ 1980-1985
- ☐ 2001.0

111 Braziliyada kofe istehsal olunan region hansıdır?

- ☐ Amazonka çayının deltası
- ☒ San-Paula ştatı
- ☐ Ölkənin mərkəzi regionu
- ☐ Şimal regionu
- ☐ Cənubi-Qərb regionu

112 Braziliyanın ümumi məhsulunda kənd təsərrüfatının xüsusi çəkisi:

- ☐ 100%-dən çox
- ☒ 55-60%-ə qədər
- ☐ 20-25%-ə qədər
- ☐ 15-20%-ə qədər
- ☐ 85%-dən çox

113 Ərazisinə və əhalisinə görə dünyanın ən böyük qitəsi hansıdır?

- ☐ Avstraliya
- ☒ Asiya
- ☐ Afrika
- ☐ Avropa
- ☐ Şimali və Mərkəzi Amerika

114 Dünyada ən çox əhalisi olan ölkə hansıdır?

- ☐ Türkmənistan
- ☒ Çin Xalq Respublikası
- ☐ Monqolustan
- ☐ Qazaxıstan
- ☐ Əfqanıstan

115 Afrika qitəsində uzun və sulu çay hansıdır?

- ☐ Nərci
- ☒ Nil
- ☐ Konqo

- ☐ Niqera
- ☐ Zambezi

116 Misir Ərəb Respublikasında kənd təsərrüfatın inkişaf etdiyi region hansıdır?

- ☐ Misir Ərəb Respublikasının bədəvilər yaşayan ərazisi
- ☒ Nil çayının vadisi və deltası
- ☐ Misir Ərəb Respublikasının şimal hissəsi
- ☐ Misir Ərəb Respublikasının cənub hissəsi
- ☐ Misir Ərəb Respublikasının Asuan bəndi hövzəsi

117 Misir Ərəb Respublikasında aqrar sahəyə tətbiq olunan güzəştlər:

- ☐ Suvarma sistemlərinin təşkili
- ☒ Vergi və kredit güzəştləri
- ☐ Maliyyə yardımı
- ☐ Gübrə xərclərinə güzəştlər
- ☐ ETT-nın tətbiqi

118 Sudanın əsas ixrac məhsulu hansıdır?

- ☐ Süd və süd məhsulları
- ☒ Zərif eyfey pambıq
- ☐ Ərzaq taxılı
- ☐ Qüvvəli yem
- ☐ Ət və ət məhsulları

119 Əlcəzair respublikasının əsas ixrac məhsulu hansıdır?

- ☐ Balıq məhsulu
- ☒ Üzüm və şərab məhsulları
- ☐ Dən üçün qarğıdalı
- ☐ Ərzaq taxılı istehsalı
- ☐ Ət və süd məhsulu

120 Xarici ölkələrdə ərzaq təhlükəsizliyi nə ilə əlaqədardır:

- ☐ bunların heç biri ilə
- ☒ keyfiyyətli yerli kənd təsərrüfatı məhsulları ilə
- ☐ keyfiyyətsiz ərzaq məhsulları ilə
- ☐ yerli məhsulları ilə
- ☐ xarici məhsulları ilə

121 Ölkənin ərzaq təhlükəsizliyinin əsas məzmunu nədir?

- ☐ bunların heç biri
- ☒ bunların hamısı
- ☐ tam davamlıq
- ☐ yetərinə olmaqla ödənilməsi
- ☐ dağıdıcı hadisələrdən asılı olmamaq

122 Ərzaq kompleksi dedikdə nələr nəzərdə tutulur:

- ☐ kənd təsərrüfat məhsullarını emal edən sənaye sahələri
- ☒ bunların hamısı
- ☐ kənd təsərrüfatı məhsulları istehsal edən aqrar və sənaye sahələri
- ☐ kəndli (fermer) təsərrüfatları
- ☐ şəxsi yardımçı təsərrüfatlar

123 Xarici ölkələrdə ekoloji cəhətdən təmiz məhsullar istehlak etmək üçün nə etmək lazımdır?

- ☐ bunların hamısı
- ☒ perspektiv əhəmiyyətli bir proqram hazırlamaq
- ☐ xaricdən məhsul gətirmək
- ☐ öz məhsulumuzu istehsal etmək
- ☐ bunların heç biri

124 Kənd təsərrüfatının hansı sahəsi Yaponiyada yüksək inkişaf edib?

- ☐ Yemçilik
- ☒ Çəltikçilik
- ☐ Tərəvəzçilik
- ☐ Meyvəçilik
- ☐ Çayçılıq

125 Hansı ölkə taxıl istehsalı üzrə ixtisaslaşıb

- ☐ Misir
- ☒ ABŞ, Kanada
- ☐ Argentina
- ☐ İngiltərə
- ☐ İtaliya

126 Xarici ölkələrdə ərzaq məhsullarına tələbatı nəyi nəzərə almaqla müəyyən edilir?

- ☐ milli xüsusiyyətləri
- ☒ bunların hamısı
- ☐ yaşı
- ☐ peşəsi
- ☐ yaşadığı mühit nəzərə alınaraq

127 Ümumdünya ərzaq və kənd təsərrüfatı təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyyəsinə adam başına gündəlik ərzaq istehlakı norması neçə kilokoloriyaya bərabər olmalıdır?

- ☐ 2000-2003 kkal
- ☒ 2400-2500 kkal
- ☐ 1800-2000 kkal
- ☐ 4-5 kkal
- ☐ 3500-3500 kkal

128 Bu göstəricilərdən hansı ərzaq qıtlığı kimi qiymətlənir?

- ☐ 1950 kkal
- ☒ 1800 kkal
- ☐ 2000 kkal
- ☐ 2050 kkal
- ☐ 2060 kkal

129 Bu göstəricilərdən hansı acıq halının mövcudluğu kimi qiymətlənir?

- ☐ 2500.0
- ☒ 1000.0
- ☐ 5000.0
- ☐ 500.0
- ☐ 100.0

130 Normal həyat tərzı üçün neçə kilokaloriya lazımdır?

- ☐ 2900-3330
- ☒ 2700-2800
- ☐ 2300-2500
- ☐ 1000-1500
- ☐ 3300-3500

131 Xarici ölkələrdə hər nəfərə düşən ÜDM həcmi yüksək olan 30 (otuz) ölkədə insanların orta ömür müddəti neçə olur?

- ☐ 65-70
- ☒ 60-72
- ☐ aşağı
- ☐ orta
- ☐ 50-65

132 Xarici ölkələrdə hər nəfərə düşən ÜDM həcmi az olan 30 (otuz) ölkədə insanların orta ömür müddəti neçə olur?

- ☐ 50-60
- ☒ 37-51
- ☐ 88-90
- ☐ 30-35
- ☐ 70-80

133 Xarici ölkələrdə ÜDM-nun yaranmasında əsas yeri nə tutur?

- ☐ bunların heç biri
- ☒ bunların hamısı
- ☐ istehsal ehtiyatları
- ☐ MTB
- ☐ əmək ehtiyatları

134 Xarici ölkələrdə dövlətlərdə ərzaq təminatında hansı metoddan istifadə edilir?

- ☐ deduksiya metodu

- ☒ hər bir ölkənin özünəməxsus metodu
- ☐ sintez metodundan
- ☐ analiz metodu
- ☐ induksiya metodu

135 Milli kənd təsərrüfatı inkişaf etmədikdə nə baş verir?

- ☐ milli kənd təsərrüfatı məhsulları daha da çoxalır
- ☒ daxili bazarın xarici müdaxilədən asılılığı güclənir
- ☐ kənd təsərrüfatı məhsulları çoxalır
- ☐ daxili bazar xarici müdaxilədən azad olur
- ☐ heç nə baş vermir

136 Ümumdünya ərzaq ehtiyatı ümumdünya istehsalının neçə faizi miqdarında olmalıdır?

- ☐ 1.5
- ☒ 0.2
- ☐ 1.0
- ☐ 0.5
- ☐ 0.05

137 Ümumdünya təcrübəsində ölkənin ərzaq təhlükəsizliyi hansı formada həyata keçirilir?

- ☐ bunların heç biri
- ☒ bunların hamısı
- ☐ daimi
- ☐ müvəqqəti
- ☐ potensial

138 Xarici ölkələrdə daimi ərzaq təhlükəsizliyi hansı səbəbdən baş verə bilər?

- ☐ bunların heç birində
- ☒ bunların hamısı baş verdikdə
- ☐ kənd təsərrüfatı və emal sənayesi zəif inkişaf etdikdə
- ☐ aqrar sənaye biznesinin inkişafına şərait olmadıqda
- ☐ xarici ticarət əlaqələri zamanı satmağa, dəyişməyə milli kənd təsərrüfatı məhsulu olmadıqda

139 Tütün məhsulu ən çox ixrac edən ölkələr

- ☐ heç biri
- ☒ ABŞ
- ☐ Kuba
- ☐ Hindistan
- ☐ Rusiya

140 Taxılçılıqda yüksək məhsuldarlığa hansı ölkə liderlik edir?

- ☐ heç biri
- ☒ Kanada, ABŞ
- ☐ Braziliya
- ☐ Çin

☐ Monqolustan

141 Müvəqqəti olaraq ərzaq təhlükəsizliyi hansı səbəbdən baş verir?

- ☐ inflyasiya baş verdikdə
- ☒ bunların hamısında
- ☐ kənd təsərrüfatında məhsuldarlıq aşağı düşdükdə
- ☐ yanacaq-enerji resurslarının qiyməti qalxdıqda
- ☐ əhalinin alıcılıq qabiliyyətinin aşağı olduqda

142 Potensial ərzaq qıtlığının yaranma səbəbləri:

- ☐ beynəlxalq səviyyədə hər hansı qaynar vəziyyət
- ☒ bunların hamısı
- ☐ böhran
- ☐ ticarət müharibəsi
- ☐ sanksiya qoyulması

143 Dünya ölkələri arasında hansı əlaqələr beynəlxalq səviyyədə sürətlə genişlənir?

- ☐ heç bir əlaqə
- ☒ iqtisad-sosial integrasiya əlaqələri
- ☐ beynəlxalq əlaqə
- ☐ siyasi əlaqə
- ☐ dostluq əlaqəsi

144 Dövlət və kollektiv mülkiyyətinə əsaslanan təsərrüfatlarda hansı mülkiyyətə üstünlük verilir?

- ☐ bunların heç biri
- ☒ kollektiv dövlət mülkiyyəti
- ☐ xarici mülkiyyət
- ☐ kollektiv mülkiyyəti
- ☐ bunların hamısı

145 Çində iqtisadi islahatlar neçənci ildən həyata keçirilib?

- ☐ 1981.0
- ☒ 1978.0
- ☐ 1970.0
- ☐ 1975.0
- ☐ 1980.0

146 Kapitalist ölkələrinin milli təsərrüfatları necə inkişaf edir?

- ☐ bunların heç biri
- ☒ bunların hamısı
- ☐ istehsal güclərinin qeyri bərabər
- ☐ qanunlara uyğun
- ☐ bazar münasibətlərinin prinsipləri əsasında

147 Kapitalist təsərrüfat sistemində hansı təsərrüfat sistemi fəaliyyət göstərir?

- ☐ bunların heç biri
- ☒ bunların hamısı
- ☐ iqtisadi cəhətdən yüksək dərəcədə inkişaf etmiş
- ☐ iqtisadi cəhətdən geri qalan
- ☐ iqtisadi cəhətdən zəif olan

148 Orta və kiçik müəssisələrin çox hissəsi nə ilə əlaqədar sıradan çıxır?

- ☐ bunların hamısı
- ☒ iri təsərrüfatlarla rəqabətə davam gətirmir
- ☐ işçi qıtlığı ilə əlaqədar
- ☐ maliyyə vəsaiti ilə əlaqədar
- ☐ bunların heç biri

149 Dövlət hakimiyyət orqanları kimlərin daha çox iqtisadi mənafeyini müdafiə edir?

- ☐ heç kəsin
- ☒ iri fermer təsərrüfatlarını
- ☐ kiçik fermer təsərrüfatlarını
- ☐ kooperativlərin
- ☐ səhmdar cəmiyyətlərin

150 İnkişaf etmiş ölkələrdə k/t mallarının qiymətinin aşağı düşməsinə nə səbəb olmuşdur?

- ☐ bunların heç biri
- ☒ bunların hamısı
- ☐ k/t istehsalın genişlənməsinə
- ☐ məhsul istehsalının artmasına
- ☐ ixrac ölkələrdə satılmayan məhsulun çoxalmasına

151 Bu ölkələrin hansında iqtisadi cəhətdən güclü fermerlər iqtisadi cəhətdən zəif fermer təsərrüfatını müflisləşdirərək sıradan çıxarır?

- ☐ İtaliya
- ☒ bunların hamısı
- ☐ ABŞ
- ☐ Kanada
- ☐ Fransa

152 Güclü fermerlərin zəif fermerləri müflisləşdirərək sıradan çıxarması nəyə səbəb olur?

- ☐ rəqabətin çoxalmasına
- ☒ istehsalın ifrat təmərküzləşməsinə onun bir qrup adamların əlində cəmləşməsinə
- ☐ güclü fermerlərin çoxalmasına
- ☐ zəif fermerlərin çoxalmasına
- ☐ istehsal artımına

153 İnkişaf etmiş ölkələrin təsərrüfatçılıq formalarında nədən istifadə olunur?

- ☐ bunların heç biri
- ☒ bunların hamısı

- ☐ təbii iqtisadi xüsusiyyətlərdən
- ☐ əhalinin marağı
- ☐ əhalinin səyi

154 Sənayecə inkişaf etmiş ölkələr dünyada hansıdır?

- ☐ Heç biri
- ☒ ABŞ, Almaniya, İngiltərə
- ☐ Kanada
- ☐ Braziliya
- ☐ İran

155 Ən çox ipək istehsal edən ölkələr hansıdır?

- ☐ Bunların heç biri
- ☒ Yaponiya, Çin Xalq Respublikası
- ☐ Koreya
- ☐ İran
- ☐ Bunların hamısı

156 Birləşmiş millətlər təşkilatının məlumatına görə dünya k/t-na yararlı torpaq sahəsi neçə hektardır?

- ☐ 5000.0
- ☒ 4014.0
- ☐ 4000.0
- ☐ 4099.0
- ☐ 4500.0

157 Əkin yeri və çoxillik əkmələr altında olan sahələr neçə hektar təşkil edir (milyon hektar)?

- ☐ 1411.0
- ☒ 1434.0
- ☐ 1333.0
- ☐ 1300.0
- ☐ 1400.0

158 Torpaqlardan səmərəli istifadə etməklə dünya ərzaq problemini nə dərəcədə həll etmək olar?

- ☐ bütövlükdə həll etmiş
- ☒ müəyyən dərəcədə
- ☐ tam həll etmək
- ☐ həll edilmiş hesab etmək
- ☐ heç həll etməmək

159 Bu torpaqlar qitələr arasında necə bölünmüşdür?

- ☐ bunların heç iri
- ☒ qeyri bərabər
- ☐ bərabər
- ☐ tam
- ☐ qismən

160 Birləşmiş millətlər təşkilatının məlumatına görə dünya əkin sahələrinin neçə faizi (%) özündə birləşdirir?

- ☐ 1.1
- ☒ 28.6%
- ☐ 0.25
- ☐ 25.5%
- ☐ 1.0

161 Avropa Şimali və mərkəzi Amerika dövlətləri k/t məhsullarının neçə faizini (%) verir?

- ☐ 50.5 %
- ☒ 40.0 %
- ☐ 50.0 %
- ☐ 49.1 %
- ☐ 70.7 %

162 Çin dünya əhalisinin neçə hissəsinin ərzaq məhsulları ilə təmin edir?

- ☐ 42370.0
- ☒ 42461.0
- ☐ 42401.0
- ☐ 42430.0
- ☐ 42491.0

163 İnkişaf etmiş dövlətlər istehsalın intensiv inkişafını təmin etmək və onun artım tempini saxlamaq məqsədi ilə nə edir?

- ☐ bunların heç birini etmir
- ☒ bunların hamısını həyata keçirir
- ☐ k/t daima nəzarətdə saxlayır
- ☐ k/t tənzimləyir
- ☐ məhsul istehsalının artıb azalmasını təmin edir

164 Bu ölkələrin hansında hökumət fermerlərin azot gübrəsinə çəkdiyi xərclərin 40%-ni ödəyir?

- ☐ heç bir ölkədə
- ☒ İngiltərə
- ☐ Fransada
- ☐ Amerikada
- ☐ Almaniya

165 Bu ölkələrin hansında suvarma ilə bağlı xərclərin 50% dövlət tərəfindən ödənilir?

- ☐ heç birində
- ☒ Fransa
- ☐ Amerika
- ☐ Almaniya
- ☐ İngiltərə

166 Xarici ölkələrdə istehsalın intensiv inkişafının təmin olunması hesabına hansı proses güclənir?

- ☐ bunların heç biri
- ☒ integrasiya prosesi
- ☐ istehsal prosesi
- ☐ istehlak prosesi
- ☐ bunların hamısı

167 Bu ölkələrin hansında heyvandarlıq k/t dan ayrılaraq sənaye əsaslarına keçmişdir?

- ☐ İspaniya
- ☒ ABŞ
- ☐ Fransada
- ☐ İngiltərə
- ☐ İtaliya

168 ABŞ-ın təbii şəraiti necədir?

- ☐ sabitdir
- ☒ müxtəlifdir
- ☐ soyuqdur
- ☐ çox istidir
- ☐ istidir

169 ABŞ-da nisbətən quru iqlimə malik ərazilərdə hansı sahə aparıcı sahədir?

- ☐ bunların heç biri
- ☒ taxılçılıq
- ☐ tütünçülük
- ☐ pambıqçılıq
- ☐ bunların hamısı

170 ABŞ-da aqrar-ərzaq istehsalının əsas xüsusiyyətlərində biri bunlardan hansının inkişafına xidmət etməsidir?

- ☐ bunların heç biri
- ☒ əkinçilik
- ☐ heyvandarlığın
- ☐ cütçülük
- ☐ bunların hamısı

171 ABŞ-da istehsal olunan taxılın çox hissəsi nəyə istifadə olunur?

- ☐ bunların heç biri
- ☒ heyvandarlığın yemlənməsinə istifadə olunur
- ☐ kooperativlərə verilir
- ☐ çörək hazırlanır
- ☐ bunların hamısı

172 ABŞ-da taxılın neçə faizi (%) məl-qaranın yemlənməsinə istifadə olunur?

- ☐ 10-20 %
- ☒ 70-80 %

- ☐ 1.0
- ☐ 0.5
- ☐ 30-20 %

173 ABŞ-da ərzaq taxılı istehsalı neçənci dərəcəli rol oynayır?

- ☐ sonuncu
- ☒ II
- ☐ I
- ☐ III
- ☐ heç bir rolü yoxdur

174 ABŞ-da çörək və un məhsullarını tələbatın vəziyyəti?

- ☐ istifadə olunmur
- ☒ ildən ilə azalır
- ☐ ildən ilə çoxalır
- ☐ normal
- ☐ əla

175 ABŞ dünya ölkələri içərisində nə ixracına görə aparıcı yer tutur ?

- ☐ bunların hamısı
- ☒ heyvandarlıq məhsulları
- ☐ əkinçilik məhsulları
- ☐ k/t məhsulları
- ☐ bunların heç biri

176 ABŞ-ın k/t məhsullarının əsas istehlakçıları bunlardan hansıdır?

- ☐ bunlardan heç biri
- ☒ bunların hamısı
- ☐ Avropa
- ☐ Afrika
- ☐ Asiya

177 Kanadanın k/t-nın ən xarakterik xüsusiyyəti nədir?

- ☐ bunlardan heç biri
- ☒ xarici ticarətdən asılı olmaması
- ☐ iqlim xüsusiyyəti
- ☐ daxili bazarın zəif inkişafı
- ☐ bunların hamısı

178 Kanadanın ixrac balansının hansı k/t məhsulu əsas yer tutur?

- ☐ bunların hamısı
- ☒ buğda
- ☐ meyvə
- ☐ tütün
- ☐ bunların heç biri

179 Dünya bazarında Kanada taxılı hansı dövlətin rəqabəti ilə qarşılaşdı?

- ☐ bunların heç biri ilə
- ☒ ABŞ
- ☐ İngiltərənin
- ☐ Fransanın
- ☐ Almaniyanın

180 Dünya ərzaq probleminin həllində hansı inkişaf etmiş dövlətlərin rolu böyükdür?

- ☐ bunların heç biri
- ☒ bunların hamısının
- ☐ Avstraliya
- ☐ Argentina
- ☐ Fransa

181 Hindistan əsasən hansı k/t məhsulu ixrac edən ölkə hesab olunur?

- ☐ bunların hamısı
- ☒ çay
- ☐ ət
- ☐ süd
- ☐ meyvə

182 Dünya taxıl istehsalının neçə faizi (%) Şimali və Mərkəzi Amerikanın payına düşür?

- ☐ 29.0 %
- ☒ 25.0 %
- ☐ 0.1
- ☐ 0.5
- ☐ 0.45

183 Dünya taxıl istehsalının neçə faizi (%) Qərbi Avropanın payına düşür?

- ☐ 0.7
- ☒ 15.0 %
- ☐ 25.0 %
- ☐ 30.0 %
- ☐ 50.0 %

184 Dünya taxıl istehsalının neçə faizi (%) Asiya ölkələrinin payına düşür?

- ☐ 0.75
- ☒ 25.0 %
- ☐ 0.1
- ☐ 1.0
- ☐ 0.0

185 Xarici ölkələrdə ərzaq probleminin həlli yolunda hansı sahənin inkişafına üstünlük verilir?

- ☐ bunlardan hamısı

- ☒ maldarlığa
- ☐ əkinçilik
- ☐ tütünçülük
- ☐ bunlardan heç biri

186 Xarici ölkələrdə öz fəaliyyətini bazar münasibətlərinin prinsipləri əsasında quran ölkələrdə hansı sahədə böyük işlər aparılır?

- ☐ bunların hamısı
- ☒ bunların heç biri
- ☐ k/t məhsullarının emalının yaxşıdır
- ☐ heyvandarlıq fermalarında yeni məşinlərin tətbiq olunması
- ☐ heyvandarlıq fermalarında yeni avadanlıqların tətbiq olunması

187 Kəndin sosial problemlərinin həlli məsələsində nələrə fikir vermək lazımdır?

- ☐ heç nə etmək lazım deyil
- ☒ bunların hamısı
- ☐ məhsul istehsalının artırılması
- ☐ səmərəliliyin yüksəldilməsi
- ☐ bunların heç biri

188 Dünya ərzaq problemlərinin inkişaf dinamikasının təmin edilməsi üçün hansı tədbirlər sistemi hazırlanır?

- ☐ bunların heç biri
- ☒ xarici investisiyaların cəlb edilməsi, milli iqtisadiyyatın dirçəlməsi
- ☐ məhsul ixrac etmək
- ☐ məhsul idxal etmək
- ☐ bunların hamısı

189 Dünya ölkələrində aqrar bölmənin intensiv inkişafının təməli nə vaxt qoyulub?

- ☐ hələ qoyulmayıb
- ☒ II dünya müharibəsindən sonra
- ☐ bu yaxınlarda
- ☐ 1990-cı ildə
- ☐ bazar münasibətlərinin keçən dövründə

190 Qərbi Avropa və Skandinaviya ölkələrində k/t inkişafında hansı ölkənin yoluna böyük üstünlük verildi?

- ☐ bunların heç biri
- ☒ Amerika
- ☐ Almaniya
- ☐ İtaliya
- ☐ bunlarına hamısı

191 Kapitalist dünyasının əksər dövlətləri nə etməklə bazar iqtisadiyyatının inkişafına yol açdılar?

- ☐ susmaq
- ☒ bunların hamısını yerinə yetirməklə
- ☐ aqrar sahədə islahatlar aparmaqla

- ☐ müəyyən imtiyazlar verməklər
- ☐ bunların heç biri

192 ABŞ dünyada iqtisadi cəhətdən necə ölkədir?

- ☐ bunların heç biri
- ☒ inkişaf etmiş
- ☐ inkişaf etməmiş
- ☐ zəif inkişaf etmiş
- ☐ qismən inkişaf etmiş

193 ABŞ-ın böyük bir hissəsi nəyə əlverişlidir?

- ☐ bunların hamısı
- ☒ k/t inkişafı üçün
- ☐ sənayenin inkişafı üçün
- ☐ maşınqayırmanın inkişafı üçün
- ☐ bunların heç biri

194 Ölkə əhalisinin neçə faizə (%) qədər meşə təsərrüfatı və balıqçılıqla məşğuldur?

- ☐ 100 %-ə qədər
- ☒ 6 %-ə qədər
- ☐ 10 %-ə qədər
- ☐ 7 %-ə qədər
- ☐ 20 %-ə qədər

195 İstehsalın intensiv inkişafının təmin olunmasına baxmayaraq ABŞ-da nə fəaliyyət göstərir?

- ☐ bunların heç biri
- ☒ aqrar böhran
- ☐ azad sahibkarlıq
- ☐ istehsalın təmərküzləşməsi
- ☐ bunların hamısı

196 ABŞ-da taxılın toplanması, saxlanması, birjalarda satılması kimlər tərəfdən yerinə yetirilir?

- ☐ nazirlər tərəfindən
- ☒ ixtisaslaşdırılmış fermerlər tərəfindən
- ☐ əhali tərəfindən
- ☐ ayrı-ayrı şəxslər tərəfindən
- ☐ prezident tərəfindən

197 ABŞ hansı bitkilərin yetişdirilməsi üçün böyük imkanlara malikdir?

- ☐ bunların heç biri
- ☒ bunların hamısı
- ☐ pambıq
- ☐ soya
- ☐ istilik sevən bitkilər

198 Pambıqçılıq ABŞ-da nə vaxtdan becərilir?

- ☐ 5 ildir
- ☒ 200 ildən çox
- ☐ 10 ildir
- ☐ 100 ildir
- ☐ ABŞ-da pambıq becərilmir

199 Tütünçülük ABŞ-ın hansı ştatlarında becərilir?

- ☐ bunların heç biri
- ☒ bunların hamısı
- ☐ Şimali Karolina
- ☐ Cənubi Karolina
- ☐ Kentukki

200 Meyvəçilik əsasən ABŞ-ın hansı ştatlarında yetişdirilir?

- ☐ bunların hamısı
- ☒ Kaliforniya və Florida
- ☐ Karolina
- ☐ Kentukki
- ☐ bunların heç biri

201 Donuzçuluq ABŞ-da hansı standartlarında inkişaf edir?

- ☐ Kentukki
- ☒ Ayova
- ☐ Karolina
- ☐ Kaliforniya
- ☐ Florida

202 ABŞ-ın k/tda hansı bitki mühüm əhəmiyyət kəsb edir?

- ☐ pomidor
- ☒ soya
- ☐ tütün
- ☐ pambıq
- ☐ çay

203 Bu bitkilərdən hansı heyvanların qida yemləri ilə təminatında mühüm rol oynayır?

- ☐ bunların hamısı
- ☒ soya
- ☐ çörək
- ☐ buğda
- ☐ çay

204 ABŞ-da hansı şəkərli bitkilər becərilir?

- ☐ şəkərli bitkilər

- ☒ bunların hamısı
- ☐ şəkər çuğunduru
- ☐ şəkər qamışı
- ☐ bunların heç biri

205 ABŞ özünün şəkərə olan tələbatının neçə faizini (%) ödəyir?

- ☐ 0.3
- ☒ 0.4
- ☐ 0.1
- ☐ 0.05
- ☐ 1.0

206 ABŞ-ın hansı ştatlarında tütün yetişdirilir?

- ☐ Bunların heç biri
- ☒ bunların hamısı
- ☐ Şimali Karolina
- ☐ Cənubi Karolina
- ☐ Kentukki

207 ABŞ-da quşçuluq hansı istiqamətdə inkişaf edir?

- ☐ bunların hamısında
- ☒ broyler və yumurta
- ☐ kənd fermer təsərrüfatında
- ☐ kolxozlarda
- ☐ sovxozlarda

208 ABŞ-da quş əti məl əti ilə müqayisədə bahadır və ya ucuz?

- ☐ 100 % ucuz
- ☒ 2 dəfə ucuz
- ☐ 2 dəfə baha
- ☐ eyni qiymətdə
- ☐ 1 dəfə baha

209 ABŞ-ın qərb regionlarında iqlim necədir?

- ☐ bunların heç biri
- ☒ kontinentaldır
- ☐ tropik
- ☐ subtropik
- ☐ bunların hamısı

210 ABŞ-ın qərb regionlarında torpaq necədir?

- ☐ bunların heç biri
- ☒ bunların hamısı
- ☐ şabalıdı
- ☐ tünd şabalıdı

☐ qara

211 ABŞ-ın qərb regionunda hansı istiqamətin inkişafına üstünlük verilir?

- ☐ bunların heç biri
- ☒ mədədarlığın
- ☐ bitkiçilik
- ☐ tütünçülüyün
- ☐ bunların hamısı

212 ABŞ-da tünd şabalıdı və qara torpaqlarda nə əkilir?

- ☐ qarpız
- ☒ dənli bitkilər
- ☐ tütün
- ☐ pomidor
- ☐ banan

213 Kanadanın k/t-nın xarakterik xüsusiyyəti nədir?

- ☐ bunların hamısı
- ☒ xarici ticarətdən asılı olması
- ☐ heç bir ticarət əlaqəsinin olmaması
- ☐ heç bir sosial iqtisadi əlaqənin olmaması
- ☐ bunların heç biri

214 Dünya bazarında Kanada taxılı hansı ölkənin rəqabəti ilə qarşılaşır?

- ☐ heç bir ölkənin
- ☒ ABŞ
- ☐ Amerikanın
- ☐ Almaniyanın
- ☐ İtaliyanın

215 Kanada fermerləri hər hektar taxıl sahəsində orta hesabla neçə sentner məhsul götürülür?

- ☐ 10 sent
- ☒ 40-50 sent
- ☐ 100 sent
- ☐ 60-70 sent
- ☐ 80-90 sent

216 İngiltərənin ərazisi neçə min km² bərabərdir?

- ☐ 787.7 min
- ☒ 244.1 min
- ☐ 300.8 min
- ☐ 441.1 min
- ☐ 333.3 min

217 İngiltərə yüksək inkişaf etmiş nə ölkəsidir?

- ☐ bunların heç biri
- ☒ sənaye ölkəsidir
- ☐ k/t ölkəsidir
- ☐ neft ölkəsidir
- ☐ qaz ölkəsidir

218 İngiltərənin k/t inkişafını neçə mərhələyə ayırmaq olar?

- ☐ 2 mərhələyə
- ☒ 3 mərhələyə
- ☐ 4 mərhələyə
- ☐ heç bir mərhələyə
- ☐ 5 mərhələyə

219 İngiltərədə k/t-nin əsas istiqamətini nə təşkil edir?

- ☐ çayçılıq
- ☒ heyvandarlıq
- ☐ bitkiçilik
- ☐ əkinçilik
- ☐ tütünçülük

220 İngiltərədə heyvandarlıq k/t məhsulunun neçə faizi (%) qədərini verir?

- ☐ 0.88
- ☒ 0.7
- ☐ 1.0
- ☐ 0.5
- ☐ 0.1

221 İngiltərədə mal əti istehsalı ölkə əhalisinin tələbatının neçə faizi (%) ödəyir?

- ☐ heç biri
- ☒ 70 %-ə qədəri
- ☐ 1.0
- ☐ 0.5
- ☐ 0.1

222 Fransa dünya bazarına hansı k/t məhsulları ixrac edir?

- ☐ pendir
- ☒ bunların hamısı
- ☐ taxıl
- ☐ arpa
- ☐ şəkər

223 Fransada aqrar münasibətlərin inkişafı neçənci əsrdən başlayıb?

- ☐ hələ başlamayıb
- ☒ XVIII
- ☐ XX

- ☐ XVI
- ☐ XVII

224 Fransada hansı kəndli təsərrüfatları ləğv olunmuşdur?

- ☐ bunların heç biri
- ☒ xırda və orta kəndli təsərrüfatı
- ☐ kəndli (fermer) təsərrüfatı
- ☐ iri kəndli təsərrüfatı
- ☐ bunların hamısı

225 Fransada hansı istiqamətdə k/t sahəsi inkişaf edir?

- ☐ quşçuluq
- ☒ bunların hamısı
- ☐ maldarlıq
- ☐ donuzçuluq
- ☐ qoyunçuluq

226 Fransada k/t-nin səviyyəsi hansı səviyyədədir?

- ☐ əl əməyi zəif inkişaf edib
- ☒ yüksək səviyyədə mexanikləşib və avtomatlaşib
- ☐ zəif səviyyədə
- ☐ əl əməyindən daha çox istifadə edilir
- ☐ əl əməyindən istifadə olunmur

227 Almaniya necə ölkədir?

- ☐ bunların hamısı
- ☒ yüksək inkişaf etmiş sənaye ölkəsidir
- ☐ yüksək inkişaf etmiş neft ölkəsidir
- ☐ inkişaf etmiş k/t ölkəsidir
- ☐ bunların heç biri

228 Almaniyanın iqtisadiyyatında nəyin rolu böyükdür?

- ☐ əkinçiliyin
- ☒ k/t-nin
- ☐ neftin
- ☐ sənayenin
- ☐ qazın

229 Almaniyanın k/t-da aparıcı sahə:

- ☐ bunların hamısı
- ☒ heyvandarlıq
- ☐ əkinçilik
- ☐ətçilik
- ☐ çayçılıq

230 Almaniya neçə km² əraziyə malikdir

- ☐ 300 min kv2
- ☒ 500 min km²
- ☐ 8000 min km²
- ☐ 100 min km²
- ☐ 400 min km²

231 Almaniya yüksək inkişaf etmiş nə ölkəsidir?

- ☐ bunların hamısı
- ☒ sənaye ölkəsi
- ☐ kənd təsərrüfatı
- ☐ neft ölkəsi
- ☐ qaz ölkəsi

232 Almaniyanın k/t-ı ümumi milli gəliri neçə faizini verir?

- ☐ 0.03
- ☒ 0.06
- ☐ 0.1
- ☐ 0.3
- ☐ 0.7

233 Ölkənin ərzaq təhlükəsizliyini cətinləşdirən xarici amillər hansılardır?

- ☐ xarici ölkələrdə ərzaq ticarətinin əlverişsiz şərtləri
- ☒ bunların hamısı
- ☐ ölkənin ərzaq idxalından və istehsal amillərindən asılılıq səviyyəsi
- ☐ ölkənin idxal etdiyi qida məhsullarının dünya bazar qiymət konyukturun təsiri
- ☐ coğafi mövqedən asılı olaraq qonşu ölkələrdən daxil olan su ehtiyatlarından asılılıq

234 Xarici ölkələrdə ərzaq təhlükəsizlik sistemi özündə nələri əks etdirir?

- ☐ iqtisadi köməklik göstərməsini
- ☒ bunların hamısı
- ☐ ərzaq çatışmazlığından əziyyət çəkən ölkələrə yardım göstərilməsini
- ☐ inkişaf etməkdə olan ölkələrə öz milli ərzaq təhlükəsizliyi sisteminin yaradılmasına təşkilatı
- ☐ texniki köməkliklərin göstərilməsini

235 Son zamana qədər k/t-ı istehsalçılarına yüksək səviyyəli himayədar dəstəyin nümunəsi hansı ölkənin aqrar siyasəti idi?

- ☐ bunların hamısı
- ☒ Yaponiya
- ☐ ABŞ
- ☐ Almaniya
- ☐ İngiltərə

236 Xarici ölkələrdə ərzaq təhlükəsizliyinin təmin edilməsinə yönəldilmiş tədbirlər nəyə əsaslanır?

- ☐ bunların hamısı
- ☒ hüquqi-normativ aktlara
- ☐ heç nəyə əsaslanmır
- ☐ yazılan kitablara
- ☐ dərsliklərə

237 Ərzaq təhlükəsizliyinin hüquqi əsasını nə təşkil edir?

- ☐ bunların heç biri
- ☒ ölkə konstitusiyası
- ☐ Qərarlar
- ☐ Fərmanlar
- ☐ ölkənin k/t-ı

238 Ölkəmizdə qəbul edilən Dövlət Proqramı nəyi müəyyən edir?

- ☐ bunların heç biri
- ☒ bunların hamısı
- ☐ ərzaq təhlükəsizliyinin təmin edilməsi üzrə dövlət siyasətinin əsas istiqamətini
- ☐ məqsədini
- ☐ vəzifələrini

239 İtaliyanın ərazisi neçə min km²?

- ☐ 100 min km²
- ☒ 301,2 min km²
- ☐ 111,1 min km²
- ☐ 501,1 min km²
- ☐ 333,3 min km²

240 İtaliya necə ölkədir?

- ☐ bunların heç biri
- ☒ aqrar sənaye ölkəsi
- ☐ k/t –i ölkəsi
- ☐ neft ölkəsi
- ☐ kəndli (fermer) ölkəsi

241 İtaliyanın iqlim şəraiti necədir?

- ☐ mülayim
- ☒ əlverişli təbii iqlimi var
- ☐ əlverişsiz iqlimi var
- ☐ həddindən artıq istidir
- ☐ həddindən artıq soyuqdur

242 İtaliyada k/t-nin əsasını nə təşkil edir?

- ☐ bunların heç biri
- ☒ bitkiçilik
- ☐ heyvandarlıq

- ☐ çayçılıq
- ☐ quşçuluq

243 İtaliyada bitkiçilik k/t-da məhsulun dəyərinin neçə hissəsini verir ?

- ☐ 42372.0
- ☒ 42494.0
- ☐ 42495.0
- ☐ 42376.0
- ☐ 42377.0

244 İtaliyada hansı fermer təsərrüfatları üstünlük təşkil edir?

- ☐ bunların heç biri
- ☒ iri fermer təsərrüfatını
- ☐ xırda və orta fermer təsərrüfatını
- ☐ kiçik fermer təsərrüfatlarını
- ☐ bunların hamısı

245 İri fermer təsərrüfatları ölkədə istehal və ixrac olunan məhsulun neşə faizini verir?

- ☐ 0.2
- ☒ 0.9
- ☐ 0.3
- ☐ 0.1
- ☐ 0.5

246 İtaliyada heyvandarlıq neçənci dərəcəli sahə hesab olunur?

- ☐ bunların heç biri
- ☒ II dərəcəli
- ☐ I dərəcəli
- ☐ III dərəcəli
- ☐ heyvandarlıq inkişaf etmir

247 İtaliyada hansı istiqamətdə heyvandarlıq inkişaf edir ?

- ☐ bunların heç biri
- ☒ ətlik-südlük üzrə
- ☐ quşçuluq üzrə
- ☐ ətlik üzrə
- ☐ südlük üzrə

248 Aqrar islahatların əsasları haqqında qanun nə vaxt qəbul olunub?

- ☐ 20 fevral 2011
- ☒ 18 fevral 1995
- ☐ 10 fevral 1995
- ☐ 18 fevral 2000
- ☐ qəbul olunmayıb

249 İnkişaf etmiş ölkələrin k/t-nın ümumi xüsusiyyətləri:

- ☐ aqrar sahənin dövlət təminatı
- ☒ bunların hamısı
- ☐ maddi-texniki təchizat
- ☐ istehsal xidmətlərinin təşkili
- ☐ emaledici sahənin regionlara yaxınlaşdırılması

250 Almaniyanın heyvandarlıq sahələrində hansı sahə üstünlük təşkil edir?

- ☐ bunların heç biri
- ☒ donuzçuluq
- ☐ quşçuluq
- ☐ qoyunçuluq
- ☐ bunların hamısı

251 Almaniyanın iqlimi necədir?

- ☐ qeyri-sabit
- ☒ yumşaq kontinental
- ☐ yumşaq
- ☐ yağmurlu
- ☐ isti

252 Almaniya hansı əkinçilik növü üstünlük təşkil edir?

- ☐ bunların hamısı
- ☒ kartof istehsalı
- ☐ tütün
- ☐ pambıq
- ☐ buğda

253 Almaniya k/t əhalinin tələbatının neçə faiz təşkil edir?

- ☐ 1.0
- ☒ 0.7
- ☐ 0.3
- ☐ 0.5
- ☐ 0.1

254 Almaniya k/t texniki cəhətdən necə təmin olunur?

- ☐ bunların heç biri
- ☒ tamamilə mexanikləşdirilir
- ☐ qismən mexanikləşib
- ☐ avtomatlaşdırılıb
- ☐ yarı avtomatlaşdırılıb

255 Hollandiyanın ərazisi neçə min km²-dir?

- ☐ 100 min km²

- ☒ 32,5 min km²
- ☐ 32 min km²
- ☐ 50 min km²
- ☐ 80 min km²

256 Hollandiyanın k/t-ı nə ilə fərqlənir?

- ☐ bunların heç birinə
- ☒ intensiv inkişaf səviyyəsinə görə
- ☐ milli gəlirinə görə
- ☐ təbiətinə görə
- ☐ bunların hamısına

257 Hollandiyada k/t-nın aparıcı sahəini nə təşkil edir?

- ☐ bunların heç biri
- ☒ heyvandarlıq
- ☐ bitkiçilik
- ☐ əkinçilik
- ☐ tütünçülük

258 Hollandiyada bunlardan hansı idxal olunur?

- ☐ ərzaq taxılı
- ☒ bunların hamısı
- ☐ kofe
- ☐ kakao
- ☐ çay

259 İnkişaf etmiş ölkələrin iqtisadiyyatında aqrar sahənin tutduğu yer

- ☐ bunların heç biri
- ☒ bunların hamısı
- ☐ torpaq fondu ilə təchiz olunması
- ☐ su ilə təchiz olunması
- ☐ əmək ehtiyatları ilə təchiz olunması

260 Asiya ölkəsində neçə faiz əhali k/t məhsullarının istehsalı ilə məşğul olur?

- ☐ 1.0
- ☒ 0.5
- ☐ 0.2
- ☐ 0.3
- ☐ heç kəs k/t ilə məşğul olmur

261 İqtisadi əməkdaşlıq təşkilatı (İƏT) neçənci ildən fəaliyyət göstərir?

- ☐ 2011.0
- ☒ 1985.0
- ☐ 1990.0
- ☐ 1992.0

☐ 2001.0

262 Yaponiyada k/t-nın əsas sahəsi nə hesab olunur?

- ☐ əkinçilik
- ☒ üzümçülük
- ☐ donuzçuluq
- ☐ quşçuluq
- ☐ heyvandarlıq

263 Xarici ölkələrdə iqtisadi təcrübədə ərzaq təhlükəsizliyi hansı aspektdə qiymətləndirilir?

- ☐ daxili
- ☒ sosial-iqtisadi
- ☐ maddi
- ☐ mənəvi
- ☐ xarici

264 Xarici ölkələrdə dövlətin ərzaq təhlükəsizliyinin sosial aspektləri necə xarakterizə edilir?

- ☐ bunların heç biri nəzərə alınmır
- ☒ ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının ödənilməsi kimi
- ☐ ölkə əhalisinin sosial vəziyyəti kimi
- ☐ ölkə əhalisinin siyasi vəziyyəti kimi
- ☐ bunların hamısı nəzərə alınır

265 Müasir şəraitdə təhlükəsizlik anlayışı hansı amillərin təsirindən qaynaqlanır?

- ☐ ekoloji
- ☒ bu amillərin hamısı
- ☐ sosial
- ☐ iqtisadi
- ☐ siyasi

266 Təhlükəsizliyin təmin edilməsi yönəldilmiş tədbirlər sistemi hansı tərkib elementdən ibarətdir?

- ☐ bunların heç biri
- ☒ bunların hamısı
- ☐ şəxsiyyətin təhlükəsizliyin təmin edilməsi
- ☐ cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi
- ☐ dövlətin təhlükəsizliyinin təmin edilməsi

267 Dövlət Proqramı çərçivəsində hansı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur?

- ☐ ərzaq təminatı sisteminin institusional inkişafını həyata keçirmək və sahibkarlıq mühitinin yaxşılaşdır
- ☒ bunların hamısı
- ☐ ölkədə ərzaq məhsulları istehsalının artırılması
- ☐ əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi
- ☐ ərzaq təminatı sahəsində risklərin idarə olunmasının təmin edilməsi

268 Ərzaq təminatı sahəsində dövlət siyasətinin əsas istiqaməti nədir?

- ☐ bunların hamısı
- ☒ ekoloji təmiz məhsullarla təchiz edilməsi
- ☐ torpaqların münbitliyinin artırılması
- ☐ süvarılan torpaqların sahələrinin artırılması
- ☐ bunların heç biri

269 Yoxsulluğun azaldılması strategiyası necə müəyyən edilmişdir?

- ☐ bunların heç biri
- ☒ bunların hamısı
- ☐ iqtisadi imkanların yaradılması
- ☐ hüquq və imkanların genişləndirilməsi
- ☐ maddi təhlükəsizliyin artması

270 Milli ərzağa nəzarət sisteminin vəzifələrinə bunlardan hansılar daxildir?

- ☐ ədalətli beynəlxalq ticarət
- ☒ bunların hamısı
- ☐ milli aqrar istehsalının müntəzəm artımı
- ☐ böhranlar zamanı vaxtında və adekvat tədbirlərin həyata keçirilməsi
- ☐ təhlükəsiz və yüksək keyfiyyətli ərzaqla təminatda istehlakçıların ümüdlərinin doğrultması

271 Latın Amerikasının ölkələri necə dövlətdir?

- ☐ bunların hamısı
- ☒ zəngin yeraltı və yer üstü sərvətlərə malik
- ☐ zəngin neft dövlətidir
- ☐ zəngin qaz dövlətidir
- ☐ bunların heç biri

272 Cənubi Amerikanın qara torpaqlı sahəsi k/t-nın inkişafı üçün necədir?

- ☐ bunların hamısı
- ☒ əlverişli
- ☐ əlverişsiz
- ☐ normal
- ☐ bunların heç biri

273 Latın Amerikasının ölkələri k/t-ı məhsulları istehsalına görə dünya miqyasında yeri?

- ☐ bunların hamısı
- ☒ mühüm yer tutur
- ☐ heç bir yer tutmur
- ☐ k/t-ı inkişaf etmir
- ☐ bunların heç biri

274 Latın Amerikasının ölkələri dünya kofe ixracının necə faizini verir?

- ☐ 0.2
- ☒ 0.9
- ☐ 0.4

- ☐ 0.7
- ☐ 1.0

275 Latın Amerikasý ölkäleri şəkərin necə faiz qədərini verir?

- ☐ 0.0
- ☒ 0.6
- ☐ 0.1
- ☐ 1.0
- ☐ 0.5

276 Latın Amerikasý ölkäleri kakao istehsalının necə faiz verir?

- ☐ bunların heç biri
- ☒ 0.3
- ☐ 0.5
- ☐ 0.7
- ☐ 1.0

277 Meksikanın hansı sahəsi üstün inkişaf edib?

- ☐ bunların heç biri
- ☒ sənaye sahəsi
- ☐ kənd təsərrüfatı sahəsi
- ☐ emal sahəsi
- ☐ bunların hamısı

278 Xarici ölkələrdə kənd təsərrüfatı istehsalının xarakterik cəhətlərindən biri bunlardan hansılardır?

- ☐ bunların hamısı
- ☒ mövsümi xarakter daşması
- ☐ meliorasiya
- ☐ irriqasiya
- ☐ bunların heç biri

279 Müasir mərhələdə torpaq üzərində mülkiyyətin əsas formaları hansılardır?

- ☐ bunların heç biri
- ☒ bunların hamısı
- ☐ xüsusi
- ☐ dövlət
- ☐ bələdiyyə

280 Xarici ölkələrdə torpaq üzərində mülkiyyətlə və torpaqdan istifadə edilməsi ilə əlaqədar olan münasibətlər necə adlanır?

- ☐ bunların hamısı
- ☒ aqrar münasibətlər
- ☐ kəndli (fermer) münasibəti
- ☐ bələdiyyə münasibəti
- ☐ bunların heç biri

281 Ümumdünya Ərzaq Təhlükəsizliyi Sammiti hansı şəhərdə keçirilib?

- ☐ hələ keçiriləcək
- ☒ Romada
- ☐ Bakıda
- ☐ Sumqayıtda
- ☐ heç bir şəhərdə olmayıb

282 Ümumdünya Ərzaq Təhlükəsizliyi sammiti neçənci ildə olub?

- ☐ 1998.0
- ☒ 2009.0
- ☐ 2000.0
- ☐ 1999.0
- ☐ 1997.0

283 Aqrar sfera cəmiyyətin inkişafı üçün neçə əhəmiyyətə malikdir?

- ☐ bunların heç biri
- ☒ əvəzolunmaz
- ☐ heç bir əhəmiyyətə malik deyil
- ☐ kiçik bir əhəmiyyətə
- ☐ bunların hamısı

284 Ölkədə aqrar sfera nələri müəyyənləşdirir?

- ☐ bunların heç biri
- ☒ bunların hamısı
- ☐ əhalinin həyat səviyyəsinin yüksəldilməsini
- ☐ xalq təsərrüfatı sahələrinin fəaliyyətini
- ☐ inkişaf istiqamətini

285 Ümumxalq ehtiyatlarını ödəməklə yanaşı aqrar sfera necə mənbədir?

- ☐ bunların heç biri
- ☒ bunların hamısı
- ☐ ölkənin iqtisadiyyatını yüksəldən
- ☐ milli gəliri artıran
- ☐ yığım və istehlak fondlarını formalaşdıran

286 Bazar iqtisadiyyatın tarixi əsasını hansı təsərrüfat təşkil edir?

- ☐ bunların hamısı
- ☒ əmtəə təsərrüfatı
- ☐ kənd təsərrüfatı
- ☐ kəndli fermer təsərrüfatı
- ☐ bunların heç biri

287 İnkişaf etmiş ölkələrdə bazarın əmələgəlməsi nə ilə bağlıdır?

- ☐ bunların hamısı ilə

- ☒ ictimai əmək bölgüsünün əmələgəlməsi
- ☐ infraqurukturla
- ☐ k/t-ı ilə
- ☐ bunların heç biri ilə

288 Kənd təsərrüfatının xarakterik xüsusiyyətləri bunlardan hansıdır?

- ☐ bunların heç biri
- ☒ istehsal dövrü ilə iş müddətinin uyğun gəlməsi
- ☐ istehsal dövrü
- ☐ iş müddəti
- ☐ bunların hamısı

289 İş müddəti dedikdə nə başa düşülür?

- ☐ bunların heç biri
- ☒ məhsul istehsalı prosesinin əmək fəaliyyətinin təsiri altında olduğu vaxt
- ☐ işə gəlmə vaxtı
- ☐ işdən getmə vaxtı
- ☐ bunların hamısı

290 İstehsal dövrü dedikdə nə başa düşülür?

- ☐ bunların heç biri
- ☒ iş müddəti nəzərə almaqla məhsul istehsalı prosesində olduğu müddət
- ☐ istehsal olunan məhsul
- ☐ istehlak olunan məhsul
- ☐ bunların hamısı

291 Aqrar münasibətlər necə münasibətlər sistemidir?

- ☐ bunların hamısı
- ☒ iqtisadiyyatın aqrar bölməsində mövcud olan istehsal münasibətlərinin məcmusudur
- ☐ dövlətlərarası münasibətlərdir
- ☐ şəhərlərarası münasibətlərdir
- ☐ bunların heç biri

292 Aqrar islahat nəticəsində Azərbaycanda torpaq üzərində mülkiyyətin hansı formaları qərarlaşmışdır?

- ☐ bunların heç biri
- ☒ bunların hamısı
- ☐ dövlət mülkiyyətində
- ☐ bələdiyyə mülkiyyətində
- ☐ xüsusi mülkiyyətdə

293 Dövlət mülkiyyətində olan torpaqlara bunlardan hansılar aiddir?

- ☐ su fondu torpaqlar
- ☒ bunların hamısı
- ☐ dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar
- ☐ yay və qış otlaqlarının torpaqları

- ☐ mal-qara düşərgələrinin torpaqları

294 Bələdiyyə mülkiyyətində olan torpaqlar bunlardan hansılar aiddir?

- ☐ bunların heç biri
☒ bunların hamısı
☐ ümumi istifadədə olan torpaqlar
☐ fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar
☐ ehtiyat fondu torpaqları

295 Xüsusi mülkiyyətdə olan torpaqlar bunlardan hansıdır?

- ☐ bunların heç biri
☒ bunların hamısı
☐ fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar
☐ fərdi yaşayış evlərin həyatı sahələri
☐ vətəndaşların qanuni istifadəsindəki torpaqlar

296 “Torpaq islahatı haqqında” qəbul olunmuş qanun hansı təsərrüfatçılıq formalarının yaradılmasını məqsəduyğun hesab etmişdir?

- ☐ dövlət k/t-ı müəssisələri səhmdar cəmiyyətləri
☒ bunların hamısı
☐ torpaq və əmlak üzərində xüsusi mülkiyyətə əsaslanan kəndli (fermer), şəxsi yardımçı təsərrüfatlar
☐ torpaq və əmlak üzərində xüsusi mülkiyyətə əsaslanan birgə təsərrüfatlar, kooperativlər, şərikli təsərrüfatlar
☐ səhmdar cəmiyyəti

297 İnkişaf etmiş ölkələrdə təsərrüfat formalarının birinin digərinə çevrilməsi necə həyata keçirilir?

- ☐ bunların hamısı
☒ ölkə qanunvericiliyinə uyğun olaraq
☐ belə hal həyata keçirilmir
☐ yavaş-yavaş
☐ bunların heç biri

298 Respublikanın aqrar bölməsində yaradılan təsərrüfatçılıq formasından hansı üstünlük təşkil edir?

- ☐ bunların heç biri
☒ kəndli (fermer) təsərrüfatı
☐ kolxoz təsərrüfatı
☐ sovxoz təsərrüfatı
☐ bunların hamısı

299 Kəndli (fermer) dedikdə nə nəzərdə tutulur?

- ☐ bunların heç biri
☒ k/t-ı məhsulu istehsal edən xüsusi k/t-ı müəssisəsi nəzərdə tutulur
☐ kolxoz və sovxozlar nəzərdə tutulur
☐ yardımçı təsərrüfatlar nəzərdə tutulur
☐ bunların hamısı

300 Kənd təsərrüfatı cəmiyyətin həyatında sosial-iqtisadi səciyyə daşımaqla daha hansı əhəmiyyətə malikdir?

- ☐ bunların hamısına
- ☒ siyasi və strateji əhəmiyyətə malikdir
- ☐ heç bir əhəmiyyətə malik deyil
- ☐ sosial əhəmiyyətə
- ☐ iqtisadi əhəmiyyətə

301 Kənd təsərrüfatının siyasi əhəmiyyətini nə səciyələndirir?

- ☐ sabitliyin pozulması
- ☒ bunların hamısı
- ☐ ərzaq məhsullarının qıtlığı
- ☐ istehlak bazarında kəskin qiymət artımı
- ☐ cəmiyyətdə yarana biləcək ziddiyyətlər

302 Kənd təsərrüfatının özünəməxsus xüsusiyyətləri bunlardan hansıdır?

- ☐ bunların heç biri
- ☒ bunların hamısı
- ☐ kənd təsərrüfatı istehsalının təbii-iqlim şəraitindən asılılığı
- ☐ k/t-da gərginliyin riskli olması
- ☐ aqrar istehsalda torpağın əsas istehsal vasitəsi kimi çıxış etməsi

303 İnkişaf etmiş ölkələrdə aqrar istehsalda iqtisadi subyektlərin tədiyyə qabiliyyətinin aşağı düşməsi nələri çətinləşdirir?

- ☐ bunların heç biri
- ☒ yeni texnologiyaların və elmi-texniki nailiyyətlərin öyrənilməsini
- ☐ k/t-ı istehsalının öyrənilməsi
- ☐ əkinçiliyin öyrənilməsi
- ☐ heyvandarlığı öyrənilməsi

304 İslahatların aparılması nəticəsində nələr baş vermişdir?

- ☐ bunların heç biri
- ☒ iqtisadiyyatın aqrar bölməsi tamamilə özəlləşdirilmiş
- ☐ k/t-ı geriləmiş
- ☐ k/t-nın inkişafı dondurulmuş
- ☐ bunların hamısı

305 Bu k/t-ı məhsullarının hansı emal mərhələsindən keçir?

- ☐ taxıl
- ☒ bunların hamısı
- ☐ pambıq
- ☐ tütün
- ☐ çay

306 Emal sənayesi aqrar sahənin inkişafında mühüm rol oynayır və daha nələrə xidmət edir?

- ☐ bunların heç birinə
- ☒ maddi-texniki təchizatın formalaşmasına
- ☐ maddiyyata
- ☐ mənəviyyata
- ☐ bunların hamısına

307 Respublikada süd emalı hansı regionda yerləşdirilir?

- ☐ bunların heç birində
- ☒ Bakı-Abşeronda
- ☐ Bərdədə
- ☐ Gəncədə
- ☐ bunların hamısı

308 Əmək bazarı nəyə deyilir?

- ☐ bunların heç birinə
- ☒ ölkədəki insan gücü əməyin təklif olunması və tələbinin yerləşdiyi sahəyə deyilir
- ☐ alqı-satqıya
- ☐ alverə
- ☐ bazara

309 Əmək bazarını nəzəri cəhətdən neçə yerə bölmək olar?

- ☐ 100 yerə
- ☒ 5 yerə
- ☐ 3 yerə
- ☐ 10 yerə
- ☐ 2 yerə

310 İdeal əmək bazarı nə ilə formalaşır?

- ☐ bunların heç biri ilə
- ☒ ölkədə mövcud olan xalis rəqabətin olması ilə
- ☐ rəqabətin olmaması ilə
- ☐ əməyin təklifi ilə
- ☐ bunların hamısı ilə

311 İdeal əmək bazarının mövcudluğu üçün nə lazımdır?

- ☐ bunların heç biri
- ☒ bunların hamısı
- ☐ ideal iş qüvvəsi
- ☐ ideal iş şəraiti
- ☐ ideal işçi

312 Təbii əmək bazarı nədir?

- ☐ bunların hamısı
- ☒ xalis rəqabətin olmadığı bir bazar
- ☐ kolxoz bazarı

- ☐ alqı-satqı məntəqəsi
- ☐ bunların heç biri

313 Yeni iqtisadi münasibətlər şəraitində respublikamızda meydana çıxan ən mühüm problem nədir?

- ☐ bunların hamısı
- ☒ əhalinin məşğulluğunun səmərəli şəkildə təşkili
- ☐ tələb
- ☐ təklif
- ☐ bunların heç biri

314 Bir iqtisadi sistemdən digər iqtisadi sistemə keçid nə ilə müşahidə olunur?

- ☐ bunların hamısı
- ☒ iqtisadiyyatın bütün sahələrində böhranla müşahidə olunur
- ☐ respublikanın çiçəklənməsi ilə
- ☐ gəlirin artması ilə
- ☐ bunların heç biri

315 İqtisadi böhran nə ilə nəticələnir?

- ☐ bunların heç biri
- ☒ bunların hamısı
- ☐ işsizliyin yaranması ilə
- ☐ əmək bazarında vəziyyət gərginləşir
- ☐ mal qıtlığı yaranır

316 Əmək bazarında yaranmış gərginliyin azaldılmasında nə mühüm yer tutur?

- ☐ bunların hamısı
- ☒ işçilərin yeni peşə və ixtisaslara yiyələnmələri
- ☐ işsizliyin aradan qaldırılması
- ☐ işsizliyin yumşaldılması
- ☐ bunların heç biri

317 Respublikada əmək bazarında yaranmış gərginliyi azaltmaq hansı tədbirləri həyata keçirmək lazımdır?

- ☐ bunların heç biri
- ☒ bunların hamısı
- ☐ yeni iş yerinə uyğun peşə ixtisaslara yiyələnmiş kadrlar hazırlanması
- ☐ əmək bazarında tələb və təklif prinsipləri nəzərə alınmalıdır
- ☐ gənclərin peşə və ixtisaslara yiyələnmək imkanları genişləndirilməli

318 Əmək bazarının formalaşması hansı prinsiplərə əsaslanır?

- ☐ əmək miqراسiyasının sərbəstləşməsi
- ☒ bunların hamısı
- ☐ işçi qüvvəsinin təklif azadlığı
- ☐ işçi qüvvəsinin tələbat azadlığı
- ☐ əmək ödənişlərinin sərbəstləşməsi

319 Əmək bazarının əsas tərkib hissəsi nədir?

- ☐ bunların hamısıdır
- ☒ infrastrukturdur
- ☐ bazardır
- ☐ kəndli (fermer) təsərrüfatlardır
- ☐ kooperativlərdir

320 Əmək bazarının əsas tərkib hissəsi olan infrastruktur nələri tənzimləyir?

- ☐ işçi qüvvəsinin tələb və təklif arasında tarazlığı
- ☒ bunların hamısını
- ☐ işə düzəlməni
- ☐ peşə yönümlü
- ☐ peşə hazırlığını

321 Gizli əmək bazarı nədir?

- ☐ bunların heç biri
- ☒ qeyri rəsmi müqavilə və kontraktla işləyən
- ☐ rəsmi müqavilə ilə işləyən
- ☐ belə bir əmək bazarı yoxdur
- ☐ bunların hamısı

322 Əmək bazarının inkişafı üçün nə ilə yaxından məşğul olunmalıdır?

- ☐ peşə dəyişmə prosesinin tənzimlənməsi
- ☒ bunların hamısı
- ☐ məşğulluq sahəsinin inkişaf mexanizminin formalaşması
- ☐ məşğulluğun peşə-ixtisas strukturunun proqnozlaşdırılması
- ☐ əmək ehtiyatlarının hazırlığı

323 ASK sistemində müxtəlif təsərrüfatçılıq formalarının inkişafı nələri tələb edir?

- ☐ bunların heç biri
- ☒ bunların hamısı
- ☐ peşəkar kadr hazırlığını
- ☐ onların peşə tərkibinin kökündən dəyişməsinə
- ☐ yeni tipli işçilərin təkrar istehsalını

324 Müvəqqəti məşğulluq nədir?

- ☐ bunların hamısı
- ☒ vətəndaşların müəyyən müddət ərzində ictimai səmərəli fəaliyyəti
- ☐ işəgötürənlərin boş olan iş yeri
- ☐ iş qüvvəsi tələb edən iş yeri
- ☐ bunların heç biri

325 Vakansiya nədir?

- ☐ bunların heç biri

- ☒ işə götürənlərin boş olan və iş qüvvəsi tələb edən iş yeri
- ☐ əmək qabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin edilməsi
- ☐ sosial müdafiəyə xüsusi ehtiyac
- ☐ bunların hamısı

326 Əmək bazarı nədir?

- ☐ bunların hamısı
- ☒ iş qüvvəsinə olan tələb və təklifin məcmusu
- ☐ əmək fəaliyyətinə ilk dəfə başlamaq
- ☐ işə götürənlərin boş olan iş yeri
- ☐ əmək qabiliyyətli şəxslərin müstəqil surətdə işlə təmini

327 Dövlət siyasətinin əsas istiqamətləri bunlardan hansılardır?

- ☐ bunların heç biri
- ☒ bunların hamısı
- ☐ vətəndaşların qanun çərçivəsində həyata keçirilən əmək və sahibkarlıq təşəbbüsünün müdafiə edilməsi
- ☐ əmək fəaliyyətinin və məşğulluq növünün seçilməsində vətəndaşların öz iradəsini sərbəst idarə etməsinə şərait yaradılması
- ☐ işsizlərin sosial müdafiəsinin təmin edilməsi

328 Ərazi məşğulluq proqramı iqtisadiyyatın hansı sahələri üzrə işlənilib hazırlanır?

- ☐ şəhərlər
- ☒ bunların hamısı
- ☐ müəssisələr
- ☐ təşkilatlar
- ☐ inzibati rayonlar

329 Ərazi işçi qruplarının vəzifələrinə bunlardan hansı daxil edilir?

- ☐ bunların heç biri
- ☒ bunların hamısı
- ☐ vacib məlumatlar və informasiyalarla təmin edilmə
- ☐ hazırlıq mərhələsində formaların doldurulması
- ☐ ƏMP-nin iqtisadiyyatın inkişaf göstəriciləri ilə uyğunlaşdırılması

330 Ərazi məşğulluq proqramında neçə bölmə müəyyən edilib?

- ☐ 7.0
- ☒ 5.0
- ☐ 3.0
- ☐ 4.0
- ☐ 6.0

331 Ərazi məşğulluq proqramının I bölməsinə bunlardan hansı aid edilir?

- ☐ bunların hamısı
- ☒ iqtisadi və sosial demoqrafik inkişafın əsas istiqaməti
- ☐ məşğulluq və işsizliyin tənzimlənməsində əmək bazarının rolu

- ☐ əmək bazarının hesablanması
- ☐ bunların heç biri

332 Ərazi məşğulluq proqramının II hissəsinə bunlardan hansı aid edilir?

- ☐ bunların hamısı
- ☒ məşğulluq və işsizliyin tənzimlənməsində əmək bazarının rolu
- ☐ əmək bazarının hesablanması
- ☐ kadrların peşə hazırlığı
- ☐ sərbəst işlərin və qeyri-məşğul əhəlinin yeni işə hazırlanması

333 Ərazi məşğulluq proqramının III hissəsinə bunlardan hansı aiddir?

- ☐ bunların hamısı
- ☒ əmək bazarının hesablanması
- ☐ kadrların peşə hazırlığı
- ☐ yeni işə hazırlanması
- ☐ iqtisadi inkişafın istiqaməti

334 Ekoloji kənd təsərrüfatı birliyinin hərəkətinin beşiyi hansı qitə sayılır?

- ☐ Avstraliya
- ☒ Avropa
- ☐ Asiya
- ☐ Amerika
- ☐ Afrika

335 Avropa birliyi ölkələrində neçə hektar ərazi ekoloji üsulla idarə olunur?

- ☐ 9,8 milyon hektardan çox
- ☒ 5,8 milyon hektardan çox
- ☐ 1,8 milyon hektardan çox
- ☐ 3,8 milyon hektardan çox
- ☐ 7,8 milyon hektardan çox

336 Avropa birliyi ölkələrində nə qədər ekoloji üsulla idarə olunan təsərrüfatlar mövcuddur?

- ☐ 440 min
- ☒ 140 min
- ☐ 40 min
- ☐ 240 min
- ☐ 340 min

337 Avropa birliyi ölkələrində ekotəsərrüfatların sayı və ekoloji idarəetmə altında olan əraziyə görə lider mövqeyi hansı ölkəyə məxsusdur?

- ☐ İspaniya
- ☒ İtaliya
- ☐ Fransa
- ☐ Almaniya
- ☐ Yunanıstan

338 Avropa birliyinə üzv olan ölkələrin büdcədən ayırdığı subsidiyalar fermer təsərrüfatlarının təqribən neçə faizini təşkil edir?

- ☐ 90 faizi
- ☒ 50 faizi
- ☐ 10 faizi
- ☐ 30 faizi
- ☐ 70 faizi

339 Fransa əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalının həcminə görə kapitalist ölkələri arasında neçənci yeri tutur?

- ☐ beşinci
- ☒ ilk yerlərdən birini
- ☐ ikinci
- ☐ üçüncü
- ☐ dördüncü

340 Fransanın kənd təsərrüfatında üstünlük təşkil edən hansılardır?

- ☐ hec biri
- ☒ iri
- ☐ xırda
- ☐ orta
- ☐ hamısı

341 Fransanın nə qədər ərazisi kənd təsərrüfatına yararlıdır?

- ☐ 42430.0
- ☒ 42431.0
- ☐ 42647.0
- ☐ 42645.0
- ☐ 42648.0

342 Fransada əkin sahələrinin azaldılmasının səbəbi nədir?

- ☐ əkinçiliklə məşğul olanların sayının azaldılması
- ☒ heyvandarlığın inkişafı
- ☐ məhsullara tələbatın azaldılması
- ☐ yeni yaşayış binalarının tikilməsi
- ☐ tələbatın idxal məhsulları hesabına ödənilməsi

343 Fransada kənd təsərrüfatı məhsulları dəyərinin yarından çoxunu hansı məhsullar verir?

- ☐ zeytun
- ☒ heyvandarlıq
- ☐ yemçilik
- ☐ bitkiçilik
- ☐ buğda

344 Fransada heyvandarlıq kənd təsərrüfatı məhsulları dəyərinin neçə faizini verir?

- ☐ 90 faizindən çoxunu
- ☒ 50 faizindən çoxunu
- ☐ 10 faizindən çoxunu
- ☐ 30 faizindən çoxunu
- ☐ 70 faizindən çoxunu

345 Fransada daha çox becərilən bitkiçilik məhsulu hansıdır?

- ☐ tərəvəz
- ☒ buğda
- ☐ çəltik
- ☐ pambıq
- ☐ kartof

346 Fransada ərzaq kimi az istifadə olunduğundan öz əhəmiyyətini itirmiş bitkiçilik məhsulu hansıdır?

- ☐ buğda
- ☒ kartof
- ☐ çəltik
- ☐ pambıq
- ☐ tərəvəz

347 Fransa üzüm yığımına görə dünyada hansı yerlərdən birini tutur?

- ☐ beşinci
- ☒ ilk
- ☐ ikinci
- ☐ üçüncü
- ☐ dördüncü

348 Fransada ən çox yetişdirilən üzüm sortları hansılardır?

- ☐ süfrə
- ☒ texniki
- ☐ izabella
- ☐ qara şanı
- ☐ kişmiş

349 Fransa Avropada süd istehsalına görə neçənci yerdədir?

- ☐ beşinci
- ☒ birinci
- ☐ ikinci
- ☐ üçüncü
- ☐ dördüncü

350 Fransa Avropada ət istehsalına görə neçənci yerdədir?

- ☐ beşinci
- ☒ ikinci
- ☐ birinci

- ☐ üçüncü
- ☐ dördüncü

351 Fransanın Atlantik okeanında ovladığı stridiya dünya ovunun neçə faizə qədərini təşkil edir ?

- ☐ 90 faizə qədər
- ☒ 70 faizə qədər
- ☐ 10 faizə qədərini
- ☐ 30 faizə qədərini
- ☐ 50 faizə qədər

352 İtaliyanın milli məhsulunun tərkibində kənd təsərrüfatının xüsusi çəkisi nə qədərdir?

- ☐ 0.485
- ☒ 8.5%
- ☐ 0.185
- ☐ 0.285
- ☐ 0.385

353 İtaliyanın milli gəlirində sənaye məhsulunun dəyəri kənd təsərrüfatı məhsulunun dəyərindən neçə dəfə çoxdur?

- ☐ 11 dəfə
- ☒ 5 dəfə
- ☐ 3 dəfə
- ☐ 7 dəfə
- ☐ 9 dəfə

354 İtaliyada toxuculuq sənayesinin xammal təchizatı hansı mənbə əsasında inkişaf etmişdir?

- ☐ yerli pambıq və yun əsasında
- ☒ idxal olunan pambıq, yun və yerli süni lif əsasında
- ☐ yerli pambıq, yun və idxal olunan süni lif əsasında
- ☐ yerli pambıq, yun və süni lif əsasında
- ☐ idxal olunan pambıq, yun və süni lif əsasında

355 İtaliyada istehsal olunan hansı məhsul dünyada birinci yeri tutur?

- ☐ makaron
- ☒ zeytun yağı
- ☐ şərab
- ☐ pendir
- ☐ şəkər

356 İtaliyada kənd təsərrüfatı inkişaf sürətinə görə hansı sahədən geri qalır?

- ☐ bunların hamısı doğrudur
- ☒ sənayedən
- ☐ turizmdən
- ☐ təhsildən
- ☐ səhiyyədən

357 İtaliyada əmtəəlik məhsulun əsas hissəsini hansı təsərrüfatlar verir?

- ☐ Cənubi İtaliyanın kapitalist və fermer təsərrüfatları
- ☒ Şimali İtaliyanın kapitalist və fermer təsərrüfatları
- ☐ İtaliyanın adalarında yaradılmış nümunəvi fermer təsərrüfatları
- ☐ Qərbi İtaliyanın kapitalist və fermer təsərrüfatları
- ☐ Şərqi İtaliyanın kapitalist və fermer təsərrüfatları

358 İtaliyada kənd təsərrüfatının sahəsi hansılardır?

- ☐ donuzçuluq, kartof, tropik bitkilər
- ☒ əkinçilik, üzümçülük, bağçılıq
- ☐ qoyunçuluq, üzümçülük, şabalıd
- ☐ baramaçılıq, əkinçilik, üzümçülük
- ☐ balıqçılıq, ipəkçilik, tütün

359 Heyvandarlıq İtaliyanın hansı hissəsində intensivdir?

- ☐ bunların hamısı doğrudur
- ☒ şimalda
- ☐ cənubda
- ☐ şərqdə
- ☐ qərbdə

360 Avstriyada sənaye məhsullarının ümumi dəyəri kənd təsərrüfatı məhsullarının ümumi dəyərindən neçə dəfə artıqdır?

- ☐ 5 dəfə
- ☒ 4 dəfə
- ☐ 1 dəfə
- ☐ 2 dəfə
- ☐ 3 dəfə

361 Avstriyada torpaqların çox hissəsi kimlərə məxsusdur?

- ☐ bunların hamısı doğrudur
- ☒ iri torpaq sahiblərinə
- ☐ kiçik torpaq sahiblərinə
- ☐ orta mülkiyyətli torpaq sahiblərinə
- ☐ intensiv təsərrüfatlara

362 Avstriyada ən çox yetişdirilən kənd təsərrüfatı məhsulları hansılardır?

- ☐ xəz dəri və tərəvəzçilik
- ☒ dənli bitkilər və şəkər çuğunduru
- ☐ balıqçılıq və dənli bitkilər
- ☐ dənli bitkilər və zeytun
- ☐ baramaçılıq və şəkər çuğunduru

363 Avstriyaya idxal edilən əsas növ məhsullar hansılardır?

- ☐ kağız, elektrik enerjisi, taxıl
- ☒ kömür, taxıl, pambıq
- ☐ taxıl, pambıq, maqnezit
- ☐ taxıl, pambıq, qara metallar
- ☐ meşə materialları, aliminium, toxuculuq məhsulları

364 Almaniyanın kənd təsərrüfatında hansı təsərrüfatların xüsusi çəkisi durmadan artır?

- ☐ kiçik kəndli fermerlərin kooperasiyası
- ☒ iri kapitalist təsərrüfatların
- ☐ kiçik təsərrüfatların
- ☐ ailə təsərrüfatlarının
- ☐ şəxsi yardımçı təsərrüfatların

365 Almaniya yüksək intensivliyə malik kənd təsərrüfatı ərzaq məhsullarına olan tələbatın necə faizini ödəyir?

- ☐ 65-70 faizini
- ☒ 75-80 faizini
- ☐ 35-40 faizini
- ☐ 45-50 faizini
- ☐ 55-60 faizini

366 Almaniyanın kənd təsərrüfatında hansı sahə əsas yer tutur?

- ☐ quşçuluq
- ☒ ətlik-südlük heyvandarlıq
- ☐ tərəvəzçilik
- ☐ taxıl və taxıl məhsulları
- ☐ qoyunçuluq

367 Almaniyanın hansı fərqli xüsusiyyətinə görə kapitalist dünyasında əsas yerlərdən birini tutur?

- ☐ üzvi gübrələrdən istifadə edilməsində və k/t-nın ekstensivləşdirilməsində
- ☒ mineral gübrələrdən istifadə edilməsində və k/t-nın mexanikləşdirilməsində
- ☐ əl əməyindən geniş şəkildə istifadədə
- ☐ k/t-nın aşağı səviyyədə mexanikləşdirilməsində
- ☐ k/t-nın ekstensivləşdirilməsi və ekoloji təmiz istehsalın artımında

368 İsveçdə ölkənin iqtisadiyyatında mühüm yeri hansı sahə tutur?

- ☐ meşə, sellüloz-kağız sənayesi və neft emalı
- ☒ meşə, ağac emalı və sellüloz-kağız sənayesi
- ☐ kənd təsərrüfatı
- ☐ meşə sənayesi və balıqçılıq
- ☐ ağac emalı, sellüloz-kağız sənayesi və ipəkçilik

369 İsveç Qərbi Avropada hansı ehtiyata görə birinci yerdədir?

- ☐ mal-qara ehtiyatı
- ☒ oduncaq ehtiyatı

- ☐ neft ehtiyatı
- ☐ filiz ehtiyatı
- ☐ balıq ehtiyatı

370 İsveçin k/t-da hansı təsərrüfatlar üstünlük təşkil edirlər?

- ☐ şəxsi yardımçı təsərrüfatlar
- ☒ fermer təsərrüfatları
- ☐ icarə təsərrüfatları
- ☐ iri kapitalist təsərrüfatları
- ☐ ailə təsərrüfatları

371 İsveçin k/t-ı hansı sahədə ixtisaslaşıb?

- ☐ broyler
- ☒ ətlik-südlük heyvandarlıq
- ☐ bitkiçilik
- ☐ bağçılıq
- ☐ meyvə-tərəvəz

372 İsveçdə ətçilik-südlük heyvandarlıq k/t-ı gəlirinin neçə faizini təşkil edir?

- ☐ 68 faizini
- ☒ 78 faizini
- ☐ 38 faizini
- ☐ 48 faizini
- ☐ 58 faizini

373 İsveçdə əkinçilik hansı sahə üzrə ixtisaslaşıb?

- ☐ şəkər çuğunduru istehsalı
- ☒ yem istehsalı
- ☐ bitkiçilik məhsulları
- ☐ tərəvəzçilik
- ☐ taxıl istehsalı

374 İsveçdə əsasən hansı k/t-ı məhsulları istehsal olunur?

- ☐ buğda, çovdar, portağal, narıncı və şəkər çuğunduru
- ☒ buğda, çovdar, arpa, vələmir, kartof, şəkər çuğunduru
- ☐ buğda, çovdar, ananas, ət və süd məhsulları
- ☐ buğda, kartof, şəkər çuğunduru, kakao və quşçuluq məhsulları
- ☐ buğda, çovdar, barama, broyler

375 Finlandiyada k/t-nın inkişaf etmiş əsas sahəsi hansılardır?

- ☐ taxılçılıq, sitrus bitkilər və broyler
- ☒ heyvandarlıq və taxılçılıq
- ☐ taxılçılıq və ipəkçilik
- ☐ heyvandarlıq və sitrus bitkiləri
- ☐ heyvandarlıq, taxılçılıq, tropik bitkilər və broyler

376 Finlandiyada heyvandarlıq kənd təsərrüfatı məhsullarının neçə hissəsini verir?

- ☐ 90 faizini
- ☒ 70 faizini
- ☐ 10 faizini
- ☐ 30 faizini
- ☐ 50 faizini

377 Norveçin yeyinti sənayesində hansı məhsulların istehsalı əsas yer tutur?

- ☐ təbii sirə, limonad, pivə və süd məhsulları istehsalı
- ☒ balıq emalı və süd məhsulları istehsalı
- ☐ süd məhsulları və şərab istehsalı
- ☐ makaron və pivə istehsalı
- ☐ konyak, spirtli içkilər və balıq emalı

378 Norvecin kənd təsərrüfatında hansı təsərrüfatlar üstünlük təşkil edir?

- ☐ bunların hamısı doğrudur
- ☒ xırda fermer təsərrüfatları
- ☐ iri kənd təsərrüfatı müəssisələri
- ☐ orta kənd təsərrüfatı müəssisələri
- ☐ icarə təsərrüfatları

379 Norvecin kənd təsərrüfatında xırda fermer təsərrüfatlarının torpaq sahəsi nə qədərdir?

- ☐ 8 hektar
- ☒ 10 hektar
- ☐ 2 hektar
- ☐ 4 hektar
- ☐ 6 hektar

380 Norvecin ərazisinin təqribən nə qədər hissəsi becərilir?

- ☐ 43 faizi
- ☒ 3 faizi
- ☐ 13 faizi
- ☐ 23 faizi
- ☐ 33 faizi

381 Norvecin kənd təsərrüfatı məhsulları ölkənin öz tələbatının neçə faizini ödəyir?

- ☐ 100 faizini
- ☒ 40 faizini
- ☐ 20 faizini
- ☐ 60 faizini
- ☐ 80 faizini

382 Niderlandda kənd təsərrüfatı məhsullarının yarından çoxunu onun hansı sahəsi verir?

- ☐ gülçülük

- ☒ heyvandarlıq
- ☐ bitkiçilik
- ☐ meyvə tərəvəz
- ☐ quşçuluq

383 Niderlandda heyvandarlıq kənd təsərrüfatı məhsullarının nə qədər hissəsini təşkil edir?

- ☐ 90 faizdən çoxunu
- ☒ 50 faizdən çoxunu
- ☐ 10 faizdən çoxunu
- ☐ 30 faizdən çoxunu
- ☐ 70 faizdən çoxunu

384 Niderland dünyada hansı məhsulların mühüm ixracatçısıdır?

- ☐ bunların hamısı doğrudur
- ☒ süd məhsulları, yumurta qus əti, ət konservləri və donuz əti
- ☐ süd məhsulları, yumurta, qus əti, ət konservləri və mineral yanacaq
- ☐ süd məhsulları, barama , yumurta, donuz əti və polad
- ☐ yumurta, qus əti, gül,nəqliyyat vasitələri, ət konservləri və donuz əti

385 Böyük Britaniyada k/t-ı ölkənin ərzağa olan tələbatının neçə faizini verir?

- ☐ 90 faizini
- ☒ 50 faizini
- ☐ 10 faizini
- ☐ 30 faizini
- ☐ 70 faizini

386 Böyük Britaniyada torpağın 2/3 hissəsindən çoxu kimlərə məxsusdur?

- ☐ ailə təsərrüfatlarına
- ☒ iri torpaq sahiblərinə
- ☐ xırda torpaq sahiblərinə
- ☐ latifundiyaçılara
- ☐ feodallara

387 Böyük Britaniyada ümumi kənd təsərrüfatı məhsulları istehsalının 3/4-nu hansı sahə verir?

- ☐ arıçılıq
- ☒ heyvandarlıq
- ☐ bitkiçilik
- ☐ meyvəçilik
- ☐ quşçuluq

388 Qoyunların baş sayına görə Böyük Britaniya Qərbi Avropada neçənci yerdədir?

- ☐ beşinci
- ☒ birinci
- ☐ ikinci
- ☐ üçüncü

☐ dördüncü

389 Afrika ölkələrində ekoloji istehsal sertifikatlaşdırılırmı?

- ☐ Ekvador boyu ölkələrdə sertifikatlaşdırılır
- ☒ çox nadir hallarda sertifikatlaşdırılır
- ☐ sertifikatlaşdırılır
- ☐ sertifikatlaşdırılmır
- ☐ yalnız Mərkəzi Afrika ölkələrində sertifikatlaşdırılır

390 Afrika ekoloji təsərrüfatçılığın genişləndirilməsində başlıca amil nədir?

- ☐ k/t-ı istehsalının sürətli intensivləşdirilməsi
- ☒ inkişaf etmiş ölkələrin ekoməhsullara artan tələbat
- ☐ yerli əhəlinin ekoməhsullara artan tələbatı
- ☐ Afrikanın Aralıq dənizi sahilləri ölkələrindəki siyasi vəziyyətin iqtidiyyata təsiri
- ☐ milli kapitalın üstünlük təşkil etməsi

391 Müasir şəraitdə Afrikada sertifikatlaşdırılmış məhsullar əsasən hansı bazarlara ünvanlanır?

- ☐ kolxoz bazarlarına
- ☒ ixrac bazarına
- ☐ daxili bazara
- ☐ yerli istehsalçıların istehlakına
- ☐ Asiya ölkələri bazarına

392 Son vaxtlara qədər Afrikada özünün ekoloji standartları, sertifikatlaşdırma və inspeksiya sistemi mövcud olan yeganə ölkəsi hansıdır?

- ☐ Fil Dışı Sahili
- ☒ Tunis
- ☐ Mərakəş
- ☐ Somali
- ☐ Anqola

393 Afrikanın ənənəvi ekoloji əmtəəlik məhsulları hansılardır?

- ☐ pomidor, kələm və zeytun
- ☒ zeytun, tropik və qərzəkli meyvələr, qəhvə
- ☐ sitrus bitkiləri, meyvə və tərəvəz məhsulları
- ☐ günəbaxan yağı, konserv məhsulları və nar
- ☐ zeytun, yer fındığı, qarağat və nar

394 Misir iqtisadiyyatı hansı sahə üzrə ixtisaslaşıb?

- ☐ heyvandarlıq
- ☒ aqrar-sənaye
- ☐ maşınqayırma
- ☐ gəmiqayırma
- ☐ kompyuter avadanlıqları istehsalı

395 Misirdə k/t-ı məhsulları ümumi ixracat məhsullarının neçə faizini verir?

- ☐ 90 faizini
- ☒ 50 faizini
- ☐ 10 faizini
- ☐ 30 faizini
- ☐ 70 faizini

396 Misirdə k/t-nın əsas sahəsini nə təşkil edir?

- ☐ dəmyə əkinçiliyi
- ☒ suvarma əkinçiliyi
- ☐ qurudulmuş bataqlıqların becərilməsi
- ☐ artezianla suvarma əkinçiliyi
- ☐ damcı suvarma əkinçiliyi

397 Misirdə ildə neçə hektar torpaq sahəsi becərilir?

- ☐ 4,7 milyon hektar
- ☒ 2,7 milyon hektar
- ☐ 0,7 milyon hektar
- ☐ 1,7 milyon hektar
- ☐ 3,7 milyon hektar

398 Misirdə eyni əkin sahəsindən ildə neçə dəfə məhsul yığılır?

- ☐ 5 dəfə
- ☒ 3 dəfə
- ☐ 1 dəfə
- ☐ 2 dəfə
- ☐ 4 dəfə

399 Misirdə ən çox becərilən əsas k/t-ı bitkisi hansıdır?

- ☐ arpa
- ☒ uzunlifli pambıq
- ☐ tərəvəz
- ☐ üzüm
- ☐ xurma

400 Misir dünyada istehsal olunan (MDB ölkələri istisna edilməklə) uzunlifli pambığın nə qədərini verir?

- ☐ 90 faizini
- ☒ 50 faizini
- ☐ 10 faizini
- ☐ 30 faizini
- ☐ 70 faizini

401 Misirdə k/t-nın zəif inkişaf etmiş sahəsi hansıdır?

- ☐ şəkər qamışı

- ☒ heyvandarlıq
- ☐ uzunlifli pambıq
- ☐ çətlik
- ☐ buğda

402 Misirdə ixracatının strukturuna hansı məhsullar daxildir?

- ☐ k/t-ı texniki avadanlıqları, zeytun, pambıq, kimyəvi məhsullar
- ☒ pambıq və ondan hazırlanmış məmulatlar, düyü, konserv, bitki yağı, xurma
- ☐ maşın, avadanlıq, kimyəvi məhsullar, uzunlifli pambıq
- ☐ kimyəvi məhsullar, metal, xurma, düyü, bitki yağı
- ☐ traktor, pambıq və ondan hazırlanmış məmulatlar, xurma

403 Cənubi Afrika Respublikasında k/t-ı yerli əhalinin neçə hissəsinin yaşaması üçün əsas mənbə hesab olunur?

- ☐ 42523.0
- ☒ 42431.0
- ☐ 42644.0
- ☐ 42645.0
- ☐ 42648.0

404 Cənubi Afrika Respublikasında əmtəlik məhsulun əksər hissəsini hansı fermer təsərrüfatları verir?

- ☐ kiçik fermer təsərrüfatları
- ☒ avropalılara məxsus fermer təsərrüfatları
- ☐ zəncilərə məxsus fermer təsərrüfatları
- ☐ latifundiyalar
- ☐ müştərek təsərrüfatlar

405 Latın Amerikasını ölkələrində sertifikatlaşdırılmış ərazilərin ümumi sahəsini neçə hektar təşkil edir?

- ☐ 10,4 milyon hektar
- ☒ 6,4 milyon hektar
- ☐ 2,4 milyon hektar
- ☐ 4,4 milyon hektar
- ☐ 8,4 milyon hektar

406 Latın Amerikasını ölkələrinin əksəriyyətinin ekoloji əkinçilik əraziləri nə qədər sahəyə malikdir?

- ☐ 250 min hektar
- ☒ 100 min hektar
- ☐ 50 min hektar
- ☐ 150 min hektar
- ☐ 200 min hektar

407 Latın Amerikasını ölkələri arasında ekoloji sahənin hərtərəfli inkişafına ən güclü siyasi dəstək hansı dövlətdə göstərilir?

- ☐ Argentina
- ☒ Braziliya

- ☐ Kolumbiya
- ☐ Venesuela
- ☐ Çili

408 Latın Amerikasının zəif inkişaf etmiş ölkələrinə ekoloji kənd təsərrüfatı sahəsində böyük təcrübəyə malik olan hansı ölkələr yardım göstərir?

- ☐ Lüksemburq, Andorra və Lixtenşteyn
- ☒ Almaniya, Niderland və İsveçrə
- ☐ Finlandiya, Norveç və İsveç
- ☐ Çin, Yaponiya və Konya
- ☐ Türkiyə, Bolqarıstan və Azərbaycan

409 Latın Amerikasının ekoloji ərazilərinin böyük hissəsini hansı sahələr tutur?

- ☐ dağlar
- ☒ otlaqlar
- ☐ meşələr
- ☐ savannalar
- ☐ səhralıqlar

410 Latın Amerikasında becərilən əsas ekoloji məhsullar hansılardır?

- ☐ alma, nar, üzüm və qəhvə
- ☒ qəhvə və geniş çeşiddə yerli meyvələr
- ☐ çəltik və geniş çeşiddə yerli meyvələr
- ☐ tərəvəz və bostan məhsulları
- ☐ portağal, naringi və limon

411 Arqentinada torpaq fondunun necə faizi ümumi təsərrüfatın 5.5% -ni təşkil edən iri sahibkarlara məxsusdur?

- ☐ 0.949
- ☒ 0.744
- ☐ 0.051
- ☐ 0.155
- ☐ 0.34

412 Arqentinada hər biri 1000 ha-dan artıq olan iri sahibkarlara məxsus torpaqlar ümumi təsərrüfatın neçə faizini təşkil edir?

- ☐ 98,1 faizini
- ☒ 5,5 faizini
- ☐ 1,5 faizini
- ☐ 15,5 faizini
- ☐ 55,5 faizini

413 Arqentinada torpaq sahəsinin neçə hektarı xarici sərmayədarların nəzarətindədir?

- ☐ 46 milyon hektarı
- ☒ 26 milyon hektarı

- ☐ 6 milyon hektarı
- ☐ 16 milyon hektarı
- ☐ 36 milyon hektarı

414 Arqentinada kəndlilərin neçə hissəsi torpaqsızdır?

- ☐ 42495.0
- ☒ 42493.0
- ☐ 42491.0
- ☐ 42492.0
- ☐ 42494.0

415 Arqentinada torpaqsız kəndlilər hansı yolla torpağı əldə etməyə məcburdurlar?

- ☐ bütün cavablar düzdür
- ☒ onlar torpağı icarəyə götürməyə məcburdurlar
- ☐ onlar torpağı qanunsuz yolla zəbt etməyə məcburdurlar
- ☐ onlar torpağı hüquq mühafizə orqanlarına müraciət etməklə əldə edirlər
- ☐ bütün cavablar səhvdir

416 Arqentinada istehsal əsasən hansı sahədə ixtisaslaşdırılıb?

- ☐ bunların hamısı
- ☒ kənd təsərrüfatı məhsulları
- ☐ avtomobil
- ☐ kənd təsərrüfatı texnikası və avadanlıqları
- ☐ konservləşdirmə

417 Arqentinada kənd təsərrüfatı məhsulları istehsalı daha çox hansı sahədə ixtisaslaşıb?

- ☐ meyvə tərəvəzçilik və sitrus bitkiləri
- ☒ ətlik maldarlıq və ətlik yunluq qoyunçuluq
- ☐ ətlik maldarlıq və ipəkçilik
- ☐ ətlik-südlük və üzümçülük
- ☐ qusçuluq və ətlik südlük maldarlıq

418 Arqentinada hansı məhsul istehsalına və ixracına görə dünyada ilk yerlərdən birini tutur?

- ☐ inək
- ☒ yun
- ☐ yumurta
- ☐ qəhvə
- ☐ balıq

419 Arqentinada kənd təsərrüfatına yararlı torpaqların neçə hissəsi əkilir?

- ☐ 42526.0
- ☒ 42522.0
- ☐ 42523.0
- ☐ 42524.0
- ☐ 42525.0

420 Arqentinada kənd təsərrüfatına yararlı torpaqların müəyyən hissəsi əkildiyi halda qalanı hansı sahəyə aid edilir?

- ☐ bunların hamısı
- ☒ biçənək və otlaqlardır
- ☐ çay daşqınlarının təsirinə məruz qalan sahələrdir
- ☐ səhralaşmaya məruz qalmış sahələrdir
- ☐ cəngəlliklər və savannalardır

421 Arqentinanın ixracatında kənd təsərrüfatı məhsullarının xüsusi çəkisi nə qədərdir?

- ☐ 0.95
- ☒ 0.85
- ☐ 0.55
- ☐ 0.65
- ☐ 0.75

422 Arqentinada ət ixracatı dünya ölkələrinin ət ixracatının neçə hissəsini təşkil edir?

- ☐ 42552.0
- ☒ 42430.0
- ☐ 42431.0
- ☐ 42432.0
- ☐ 42491.0

423 Arqentinada ixracatın strukturuna hansı məhsullar daxildir?

- ☐ nəqliyyat vasitələri, sitrus bitkiləri və çəraz məhsulları
- ☒ ət, taxıl, yun, gön, bitki yağı, kətan toxumu, meyvə
- ☐ avtomobil, qəhvə, tropik mallar
- ☐ trikotaj məhsulları, banan şəkər çuğunduru, barama
- ☐ dəmir filizi, kömür, neft, kənd təsərrüfatı məhsulları

424 Braziliyada kənd təsərrüfatının əsasını hansı sahə təşkil edir?

- ☐ bağçılıq
- ☒ əkinçilik
- ☐ heyvandarlıq
- ☐ qoyunçuluq
- ☐ tərəvəzçilik

425 Braziliyada əkinçilik kənd təsərrüfatı məhsulları dəyərinin təqribən neçə hissəsini verir?

- ☐ 42492.0
- ☒ 42431.0
- ☐ 42430.0
- ☐ 42432.0
- ☐ 42491.0

426 Braziliyanın ərazisinin neçə faizi əkilir?

- ☐ 43,5 faizi
- ☐ 23,5 faizi
- ☐ 10,5 faizi
- ☐ 0,5 faizi
- ☒ 3,5 faizi